

2001_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 2001 İqtisadi təhlilin nəzəriyyəsi

1 Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- ☐ praktik audit
- ☐ mühasibat uçotu
- ☒ təsərrüfat fəaliyyətinin təhlili
- ☐ operativ uçotu

2 Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- ☐ digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- ☐ müəssisənin biznes - planının tərtib olunmasından
- ☐ mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- ☒ istehsaldaxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- ☐ doğru informasiyanın təqdim olunmasından

3 İqtisadi təhlil özündə əks etdirir:

- ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
- ☐ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ☒ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- ☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;

4 Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- ☐ statistika
- ☐ mühasibat uçotu;
- ☐ iqtisadi nəzəriyyə;
- ☒ fəlsəfinin dərk etmə nəzəriyyəsi;
- ☐ müəssisənin iqtisadiyyatı;

5 Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır?

- ☐ normativ.
- ☐ operativ uçot;
- ☐ biznes-plan;
- ☒ mühasibat uçotu;
- ☐ proqnoz;

6 İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- ☐ mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- ☐ ilkin sənədlər;
- ☐ xərc smetası;
- ☒ auditor arayışı;
- ☐ cari planlar;

7 Mütləq fərq üsulunun mahiyyəti nədir?

- ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayməsi
- ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;

8 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ operativlik
- ☐ konfidensiallıq;
- ☐ operativlik
- ☒ əhəmiyyətlik;
- ☐ proqnozlaşdırma.

9 Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- ☐ təsisçilərin tələblərini
- ☐ MHBS-nin tələblərini;
- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
- ☒ idarəetmənin tələblərini;
- ☐ istehlakçıların tələblərini

10 İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir?

- ☐ mahiyyətini.
- ☐ göstəricilərin hesablanması;
- ☐ metodologiyanı;
- ☒ metodikanı;
- ☐ qaydanı;

11 Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır?

- ☐ korrelyasiya.
- ☐ balans əlaqələndirmə;
- ☐ zəncirvari yerdəyişmə;
- ☒ evristik;
- ☐ xətti proqramlaşdırma;

12 Amilli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur?

- ☐ balans.
- ☐ mütləq fərq;
- ☐ indeks;
- ☒ zəncirvari yerdəyişmə;
- ☐ müqayisə;

13 Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə olunur?

- ☒ bölünən;
- ☐ qarışıq;
- ☐ multiplikativ;
- ☐ additiv;
- ☐ düzgün cavab yoxdur.

14 İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır :

- ☐ menecment tarixi ilə
- ☐ makroiqtisadiyyat tarixi ilə
- ☐ statistik uçot tarixi ilə
- ☒ mühasibat uçotu tarixi ilə

☐ istehsal münaibətləri tarixi ilə

15 Mühasibat hesabları haqqında elm (logistologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- ☐ operativ uçotu
- ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- ☐ təsərrüfat fəaliyyətinin təhlili
- ☒ mühasibat uçotu
- ☐ praktik audit

16 Mühasibat balansı haqqında elm (statmologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində
- ☒ təsərrüfat fəaliyyətinin təhlili
- ☐ mühasibat uçotu
- ☐ praktik audit
- ☐ operativ uçotu

17 Təhlilin həqiqi praktiki yararlığı aşağıdakılardan ibarətdir :

- ☐ digər biznes subyektləri ilə istehsal qarşılıqlı münasibətlərin yaradılmasından
- ☐ müəssisənin biznes - planının tərtib olunmasından
- ☐ mühasibat (maliyyə) hesabatının tərtib olunmasından
- ☒ istehsaldaxili ehtiyatların aşkar olunmasından və ölçülməsindən
- ☐ doğru informasiyanın təqdim olunmasından

18 İqtisadi təhlil özündə əks etdirir:

- ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması
- ☐ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ☒ iqtisadi hal və proseslərin hissələrə ayrılması;
- ☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;

19 Hansı elm iqtisadi təhlilin metodoloji əsasını təşkil edir?

- ☐ statistika
- ☐ mühasibat uçotu;

- ☐ iqtisadi nəzəriyyə;
- ☒ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- ☐ müəssisənin iqtisadiyyatı;

20 Mühasibat hesabatı hansı məlumatlar əsasında formalaşdırılır?

- ☐ normativ.
- ☐ operativ uçot;
- ☐ biznes-plan;
- ☒ mühasibat uçotu;
- ☐ proqnoz;

21 İqtisadi təhlilin qeyri uçot informasiyasına aid edilir:

- ☐ mühasibat hesabları üzrə dövriyyə cədvəlləri
- ☐ ilkin sənədlər;
- ☐ xərc smetası;
- ☒ auditor arayışı;
- ☐ cari planlar;

22 Mütləq fərq üsulunun mahiyyəti nədir?

- ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayməsi
- ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayməsi;
- ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;
- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;

23 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ operativlik
- ☐ konfidensiallıq;
- ☐ operativlik
- ☒ əhəmiyyətlik;
- ☐ proqnozlaşdırma.

24 Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil əks etdirir:

- ☐ təsisçilərin tələblərini
- ☐ MHBS-nin tələblərini;
- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
- ☒ idarəetmənin tələblərini;
- ☐ istehlakçıların tələblərini

25 İqtisadi təhlilin üsul və qaydalarının tətbiqinin ardıcılığı nəyi xarakterizə edir?

- ☐ mahiyyətini.
- ☐ göstəricilərin hesablanması;
- ☐ metodologiyası;
- ☒ metodikası;
- ☐ qaydası;

26 Təhlildə informasiyanın məntiqi işlənməsi üsulu hansıdır?

- ☐ zəncirvari yerdəyişmə;
- ☐ korrelyasiya.
- ☐ xətti proqramlaşdırma;
- ☐ balans əlaqələndirmə;
- ☒ evristik;

27 Amilli təhlilin dəfəli modeli üçün hansı metoddan istifadə məqbul hesab olunur?

- ☐ balans.
- ☐ mütləq fərq;
- ☐ indeks;
- ☒ zəncirvari yerdəyişmə;
- ☐ müqayisə;

28 Materialverimi göstəricisinin hesablanması üçün hansı modeldən istifadə olunur?

- ☐ düzgün cavab yoxdur.
- ☐ multiplikativ;
- ☐ additiv;
- ☒ bölünən;
- ☐ qarışıq;

29 Əsas vəsaitlərin istifadəsi aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil üsullarına
- ☐ iqtisadi təhlil subyektlərinə
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə

30 İqtisadi təhlilin prinsiplərinə aşağıdakılar aiddir :

- ☐ münasiblik
- ☐ dəyər qiyməti
- ☐ retrospektivlik
- ☒ təsirli olmalıdır
- ☐ həqiqiqlik

31 İqtisadi təhlildə operativlik prinsipi aşağıdakını ifadə edir :

- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- ☒ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır

32 İqtisadi təhlildə sistemlik prinsipi aşağıdakını ifadə edir :

- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedisinə təsir etməlidir
- ☒ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir

33 İqtisadi təhlildə elmilik prinsipi aşağıdakını ifadə edir :

- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları
- ☒ idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır

- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedşinə təsir etməlidir üçün xərclər çoxqat efekt verməlidir

34 Məhsulun istehsalı və satışı aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
☐ iqtisadi təhlil üsullarına
☐ iqtisadi təhlil subyektlərinə
☒ iqtisadi təhlil obyektlərinə
☐ iqtisadi təhlil amillərinə

35 İqtisadi təhlilin vəzifələrindən biri aşağıdakıdır :

- ☐ müəssisədə istehsal - satış proseslərinin idarə olunması
☐ təsərrüfat proseslərin tədqiq olunmasında induksiya və deduksiya metodlarının istifadə olunması
☐ yeni bilik sahələrin müstəqil elmə ayrılması
☒ əmək, maddi və maliyyə vəsaitlərin istifadə olunmasına nəzarət
☐ müəssisənin maliyyə (mühasibat) hesabatının tərtib olunması

36 İqtisadi təhlil prinsiplərin sırasına aşağıdakı aiddir :

- ☐ etibarlılıq
☐ dəyər qiyməti
☐ retrospektivlik
☒ dövlət yanaşması
☐ münasiblik

37 Uçot və hesabatın məlumatlarına görə biznes - planların yerinə yetirilməsinin obyektiv və hərtərəfli tədqiq olunması :

- ☐ iqtisadi təhlilin prinsipidir
☐ iqtisadi təhlilin funksiyasıdır
☐ iqtisadi təhlilin amilidir
☒ iqtisadi təhlilin vəzifəsidir
☐ iqtisadi təhlilin məzmunudur

38 Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi :

- ☐ iqtisadi təhlilin amilidir

- ☐ iqtisadi təhlilin funksiyasıdır
- ☐ iqtisadi təhlilin prinsipidir
- ☒ iqtisadi təhlilin vəzifəsidir
- ☐ iqtisadi təhlilin məzmunudur

39 İdarəetmə qərarları optimallığının yoxlanılması :

- ☐ iqtisadi təhlilin amilidir
- ☒ iqtisadi təhlilin vəzifəsidir
- ☐ iqtisadi təhlilin funksiyasıdır
- ☐ iqtisadi təhlilin məzmunudur
- ☐ iqtisadi təhlilin prinsipidir

40 İdarəetmə təhlilin metodikası aşağıdakının informasiya tələblərindən asılı olaraq formalaşır :

- ☐ tədarükçülərin
- ☐ auditorların
- ☐ vergi orqanlarının
- ☒ təşkilatın rəhbərliyinin
- ☐ kredit təşkilatlarının

41 Biznes - planların onların işlənilib hazırlanma prosesində elmi - iqtisadi əsaslandırılmasının artırılması :

- ☐ iqtisadi təhlilin amilidir
- ☐ iqtisadi təhlilin məzmunudur
- ☐ iqtisadi təhlilin funksiyasıdır
- ☒ iqtisadi təhlilin vəzifəsidir
- ☐ iqtisadi təhlilin prinsipidir

42 Əməyin məhsuldarlığı aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil subyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə
- ☐ iqtisadi təhlil üsullarına
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil ehtiyatlarına

43 Verilmiş effektivliyin təmin olunması və sonuncu maliyyə nəticələrinin qiymətləndirilməsi aşağıdakına aiddir :

- ☐ iqtisadi təhlilin amillərinə
- ☐ iqtisadi təhlilin məzmununa
- ☐ iqtisadi təhlilin funksiyalarına
- ☒ iqtisadi təhlilin vəzifələrinə
- ☐ iqtisadi təhlilin prinsiplərinə

44 Mövcud olan alternativlərdən işgüzar qərarların optimal variantlarının seçiminin əsaslandırılması aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlilin məzmununa
- ☐ iqtisadi təhlilin amillərinə
- ☐ iqtisadi təhlilin prinsiplərinə
- ☒ iqtisadi təhlilin vəzifələrinə
- ☐ iqtisadi təhlilin ehtiyatlarına

45 Təşkilatın maliyyə-iqtisadi təhlilinin əsasını nə təşkil edir?

- ☐ operativ uçot məlumatları.
- ☐ idarəetmə uçotunun məlumatları;
- ☐ biznes planlaşdırmanın məlumatları;
- ☒ maliyyə əmsalları;
- ☐ mühasibat uçotu məlumatları;

46 Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili nə ilə xarakterizə olunur?

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meyllinin müəyyən edilməsi;
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

47 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nə ilə xarakterizə olunur?

- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☒ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- ☐ hesabat göstəricilərinin dinamikasının əsas meyllinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

48 Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi xarakterizə edir?

- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☐ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- ☒ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

49 Maliyyə (xarici) təhlil nəyi əsaslandırmaq üçün aparılır?

- ☐ proqnozların hazırlanması üçün.
- ☐ xarici istifadəçiləri məlumatlandırmaq üçün;
- ☐ təşkilatın daxili xidməti üçün;
- ☒ maliyyə xarakterli idarəetmə qərarlarının əsaslandırılması üçün;
- ☐ nəticə göstəricisinə təsir edən amillərin əsaslandırılması üçün;

50 İdarəetmə təhlilinin obyektinə nə hesab olunur?

- ☐ maliyyə riski əmsalı.
- ☐ cari likvidlik əmsalı;
- ☐ maliyyə sabitliyi;
- ☒ məhsulun maya dəyəri;
- ☐ kapitalın dövr etməsi əmsalı;

51 Səhmdarların, kreditorların, investorların sifarişləri ilə aparılan təhlil necə adlanır?

- ☐ marjinal təhlil.
- ☐ daxili maliyyə təhlili;
- ☐ idarəetmə təhlili;
- ☒ xarici maliyyə təhlili;
- ☐ ekspress təhlil;

52 Təhlil ümumilikdə nəyi səciyyələndirir?

- ☐ göstəricilərin dinamikasının öyrənilməsini.
- ☐ kəmiyyətdən keyfiyyətə keçidi;
- ☐ hissələrin tamda cəmlənməsini;
- ☒ tamın hissələrə bölünməsini;

☐ keyfiyyətdən kəmiyyətə keçidi;

53 Baş vermiş təsərrüfat prosesi məlumatları əsasında planın icrasına nəzarət məqsədi ilə aparılan təhlil necə adlanır?

☐ keyfiyyət.

☐ marjinal;

☐ qabaqcadan;

☒ sonradan;

☐ operativ;

54 İqtisadi təhlilin məzmununda aşağıdakı hansı tərkib hissələr fərqləndirilir:

☐ iqtisadi təhlilin nəzəriyyəsi;

☐ maliyyə təhlili;

☐ təşkilatın idarə olunması;

☒ idarəetmə təhlili;

☐ mühasibat uçotunun nəzəriyyəsi;

55 İdarəetmə sistemində toplanan bütün informasiya nəyi təşkil edir:

☐ doğru cavab yoxdur.

☐ məsələlərin informasiya ilə müşayət olunmasını;

☐ informasiya təminatını;

☒ informasiya bazasını;

☐ xarici informasiyanı;

56 Determinləşdirilmiş amilli təhlilin aparılması nəyin tətbiq olunmasını nəzərdə tutur?

☐ doğru cavab yoxdur.

☐ tədqiqat proqramlarının hazırlanmasını;

☐ statistik müşahidənin təşkilini;

☒ kütləvi məlumatların işlənməsində xüsusi proqram vasitələrinin tətbiqini;

☐ hesablamalar üçün kalkulyatorun tətbiq olunması;

57 İqtisadi təhlilin prinsiplərindən biri aşağıdakıdır :

☐ həqiqiqlik

☐ dəyər qiyməti

- ☐ retrospektivlik
- ☒ sistemlik
- ☐ münasiblik

58 İqtisadi təhlildə təsir qüvvəsi prinsipi aşağıdakını ifadə edir :

- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- ☐ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☒ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedşinə təsir etməlidir
- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir

59 İqtisadi təhlildə effektivlik prinsipi aşağıdakını ifadə edir :

- ☐ o, idrak nəzəriyyəsi müddəalarına əsaslanmalıdır, istehsalat inkişafının iqtisadi qanun tələblərini nəzərə almalıdır
- ☐ tez və dəqiq təhlili aparmaq, idarə qərarlarını qəbul etmək və onları həyata keçirmək bacarığı
- ☐ təhlil, vaxtlı - vaxtında nöqsanları aşkar edərək və bu haqda müəssisənin rəhbərliyinə məlumat verərək, aktiv olaraq istehsalat gedşinə təsir etməlidir
- ☒ konkret müəssisədə iqtisadi təhlilin keçirilməsi üçün xərclər çoxqat efekt verməlidir
- ☐ hər bir tədqiq olunan obyekt öz arasında və xarici mühit ilə bağlı elementlərdən ibarət olan mürəkkəb sistem kimi qiymətləndirilir

60 Müəssisələrin təsərrüfat fəaliyyətinin iqtisadi nəticələri aşağıdakıya aiddir:

- ☒ iqtisadi təhlil obyektləri
- ☐ iqtisadi təhlil metodikası elementləri
- ☐ iqtisadi təhlil subyektləri
- ☐ iqtisadi təhlil üsulları
- ☐ iqtisadi təhlil funksiyaları

61 İqtisadi təhlilin tədqiq etdiyi ən əsas, ümumiləşdirən və əhəmiyyətli şey :

- ☐ istehsal prosesin idarə olunması
- ☐ təsərrüfatdaxili ehtiyatların axtarışı
- ☐ idarəetmə qərarı
- ☒ təsərrüfat proseslərin hərəkəti
- ☐ mühasibat hesabatının tərtib edilməsi

62 Xarici amillər, müəssisənin təsərrüfat fəaliyyətinə daim təsir edərək :

- ☐ iqtisadi təhlilin məzmunu ilə bağlıdırlar
- ☐ zəruri idarə qərarların qəbul olunmasına səbəb olurlar
- ☐ müəssisənin daxilində müxtəlif iqtisadi göstəricilərin kəmiyyətini dəyişdirirlər
- ☒ iqtisadi qanunların təsirlərini əks etdirirlər
- ☐ müəssisənin konkret fəaliyyəti ilə bağlıdırlar və tamfaktorə ondan asılıdırlar

63 İqtisadi təhlilin vəzifəsi aşağıdakıdır :

- ☐ dövriyyə və dövriyyədən kənar aktivlərin dəyərlərinin qiymətləndirilməsi
- ☐ istehsal xərclərin smetalarının işlənilib hazırlanması və təsdiq olunması
- ☐ müəssisədə biznes - plan və normativlərin tərtib olunması
- ☒ biznes - plan və normativlərin əsaslandırılmasının artırılması
- ☐ maliyyə və istehsal büdcələrinin işlənilib hazırlanması

64 İqtisadi təhlilin predmetini təşkil edir:

- ☐ təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- ☐ təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
- ☒ təsərrüfat proseslərinin və hadisələrin səbəb-nəticə əlaqələri;
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması;

65 İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan hansı məqsədlə istifadə edirlər?

- ☐ Müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün
- ☐ Müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün
- ☐ Statistik məlumatların əldə edilməsi üçün
- ☒ Hansısa əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
- ☐ Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün

66 İqtisadi təhlilin evristik metodları hansılardır?

- ☐ riyazi-iqtisadi metodlar
- ☐ Zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları
- ☐ integral, indeks, beyin hücumu üsulları
- ☒ beyin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları
- ☐ balans üsulu, ekspert üsulu

67 Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- ☐ ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi
- ☐ fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası
- ☐ nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- ☒ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası
- ☐ nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi

68 Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- ☐ təkrarlanan
- ☐ mütləq;
- ☐ aktiv;
- ☒ additiv;
- ☐ qarışıq;

69 Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- ☐ təkrarlanan
- ☐ mütləq;
- ☐ multimed;
- ☒ multiplikativ;
- ☐ qarışıq;

70 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxil deyil :

- ☐ zəncirvari əvəz etmə üsulu
- ☐ qruplaşdırma üsulu
- ☐ müqayisə üsulu
- ☒ xətti proqramlaşdırma üsulu
- ☐ fərqlər üsulu

71 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :

- ☐ diferensial hesablama üsulu
- ☐ korrelyasion - reqression təhlil
- ☐ xətti proqramlaşdırma üsulu
- ☒ indeks üsulu

☐ diskontlaşma üsulu

72 Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- ☐ əsas vəsaitlərin dəyəri
- ☐ əmlak üçün vergi
- ☐ işçilərin orta siyahı sayı
- ☒ kapital
- ☐ məhsulun həcmi

73 Təsərrüfat fəaliyyətini xarakterizə edən göstəricilər sisteminin istifadə olunması, onların dəyişiklikləri və səbəbiyyət - nəticə qarşılıqlı əlaqələrinin tədqiqi aşağıdakıların səciyyəvi xüsusiyyətləridir :

- ☐ iqtisadi təhlilin məsələlərinin
- ☐ mühasibat uçotunun metodunun
- ☐ iqtisadi təhlilin məzmununun
- ☐ iqtisadi təhlilin obyektinin
- ☒ iqtisadi təhlilin metodunun

74 Təhlilin məqsədinin əldə olunmasına tabe olan müəssisə iqtisadiyyatının tədqiqinin analitik üsul və qaydalarının cəmi aşağıdakılar ilə ifadə olur :

- ☐ iqtisadi təhlilin ardıcılığı
- ☐ iqtisadi təhlilin məzmunu
- ☐ iqtisadi təhlilin obyektı
- ☒ iqtisadi təhlilin metodikası
- ☐ analitik tədqiqin məntiqi

75 İqtisadi təhlil metodikasının ən vacib elementləri aşağıdakılardır :

- ☐ determinləşdirilmiş faktor təhlilin modelləri
- ☐ iqtisadi - riyazi modellər
- ☐ xarici və daxili faktorlar
- ☒ onun xüsusi üsul və qaydaları
- ☐ onun məqsəd və funksiyaları

76 Plan və faktiki göstəricilərin müqayisəsinin məqsədi aşağıdakılardır :

- ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi

- ☐ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən edilməsi
- ☐ xərclərə nəzarət
- ☒ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

77 Faktiki göstəricilərin normativ göstəricilər ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- ☐ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən edilməsi
- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☒ xərclərə nəzarət
- ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

78 Faktiki göstəricilərin keçmiş illərin göstəriciləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- ☐ xərclərə nəzarət
- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☒ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən edilməsi
- ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı

79 Müqayisə zamanı riayət olunmalı şərt :

- ☐ göstəricilərin müqayisə olunduğu qısa zaman müddəti
- ☐ müqayisə olunan göstəricilərin etibarlılığı
- ☐ müqayisə olunan göstəricilərin həqiqiliyi
- ☒ göstəricilərin qarşılaşdırıla bilməsinin təmin olunması
- ☐ göstəricilərin normativ aktlara uyğunluğu, doğruluq

80 Mülkiyyət növləri üzrə müəssisələrin qruplaşdırılması zamanı hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- ☐ sadə və mürəkkəb
- ☒ tipoloji
- ☐ struktur
- ☐ analitik qruplaşdırmalar
- ☐ statistik

81 Göstəricilərin daxili quruluşunun (məsələn, istehsalat personalının iş stajı üzrə, peşə üzrə qruplaşdırılması zaman) qiymətləndirilməsi üçün hansı

növ qruplaşdırmalardan istifadə olunur ?

- ☐ sadə və mürəkkəb
- ☐ analitik
- ☐ Tipoloji
- ☒ struktur
- ☐ statistik

82 Amil və nəticəvi göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur

- ☐ sadə və mürəkkəb
- ☐ struktur
- ☐ tipoloji
- ☒ analitik
- ☐ statistik

83 Qruplaşdırılmalar aşağıdakılar ilə ifadə olunur :

- ☐ hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- ☐ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- ☐ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- ☒ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
- ☐ iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

84 Mütləq kəmiyyət aşağıdakıları göstərir :

- ☐ hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- ☐ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
- ☐ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti
- ☒ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- ☐ iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

85 Nisbi göstəricilər aşağıdakıları əks etdirir :

- ☐ hər hansı bir əlamət üzrə oxşar hadisələrin kəmiyyət cəmi
- ☐ tədqiq olunan cəmin kütləsinin müvafiq əlamətlər üzrə keyfiyyətə oxşar qruplara bölünməsi
- ☐ hadisənin çəki, həcm, sahə, dəyər və s. vahidində digər hadisələrin ölçülərinə qarşı asılı olmayaraq kəmiyyət ölçüləri
- ☒ tədqiq edilən hadisənin digər hadisənin kəmiyyəti və ya həmin hadisənin, lakin başqa zaman üzrə və ya başqa obyekt üzrə götürülmüş kəmiyyəti ilə nisbəti

- ☐ iki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyaları

86 Təhlildə yığcam rəqəm dili ilə hansı üsulla yalnız çıxış informasiyasını deyil, həm də hesab alqoritmlərini və onların nəticələrini açırlar ?

- ☐ diaqramların tərtib olunması ilə
☒ cədvəllərin tərtib olunması ilə
☐ paralel sıraların tərtib olunması ilə
☐ dinamik sıraların tərtib olunması ilə
☐ qrafiklərin tərtib olunması ilə

87 Təsərrüfat fəaliyyəti təhlilində vacib metodoloji məsələ aşağıdakılardır :

- ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
☐ təsərrüfat daxili ehtiyatların aşkar olunması və ölçülməsi
☐ daxili tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin aşkar olunması
☒ faktorların tədqiq olunan iqtisadi göstəricilərin kəmiyyətinə təsirinin öyrənilməsi və ölçülməsi
☐ konkret fəaliyyət məsələləri üzrə idarə qərarlarının qəbul olunması

88 Qətedici göstərici - əmək səmərəliliyi və faktor - fond silahlanması arasındakı əlaqə hansı faktor modeli ilə təsvir olunur ?

- ☐ tam bölünən
☐ additiv
☐ multiplikativ
☒ stoxastik
☐ determinləşdirilmiş

89 Nisbi göstəricilər əldə olunur :

- ☐ bütün cavablar düzdür
☐ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətdən çıxması nəticəsində
☐ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə vurulması nəticəsində
☒ bir kəmiyyətin müqayisə bazası kimi qəbul edilən digər kəmiyyətə bölünməsi nəticəsində
☐ birimüqayisə bazası kimi qəbul edilən iki kəmiyyətin toplanması nəticəsində

90 İki qrup qarşılıqlı əlaqəli və tarazlaşdırılmış iqtisadi göstəricilər qrupunun nisbətləri, proporsiyalarının əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur :

- ☐ qruplaşdırma üsulu

- ☐ integral üsulu
- ☐ zəncirvari əvəz etmə üsulu
- ☒ balans üsulu
- ☐ indeks üsulu

91 İnteqral üsulu hansı faktor modellərində istifadə olunur ?

- ☐ multiplikativ, tam bölünən, qarışıq, additiv
- ☐ multiplikativ, qarışıq
- ☐ multiplikativ, qarışıq, additiv
- ☒ multiplikativ, tam bölünən, qarışıq
- ☐ additiv, tam bölünən, qarışıq

92 Proporsional bölünmə üsulu aşağıdakılar üçün istifadə olunur :

- ☐ multiplikativ və additiv modellər
- ☐ additiv və tam bölünən modellər
- ☐ multiplikativ və qarışıq modellər
- ☒ additiv və qarışıq modellər
- ☐ multiplikativ, tam bölünən və qarışıq modellər

93 Absolyut və nisbi fərqlər üsulu aşağıdakılar üçün istifadə olunur :

- ☐ additiv və qarışıq modellər üçün
- ☐ multiplikativ, tam bölünən və qarışıq modellər üçün
- ☐ additiv və tam bölünən modellər üçün
- ☒ multiplikativ və qarışıq modellər üçün
- ☐ multiplikativ və additiv modellər üçün

94 Məhsulun maya dəyəri aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil üsullarına
- ☐ iqtisadi təhlil subyektlərinə
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil faktorlarına

95 Məhsulun material tutumu aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil üsullarına
- ☐ iqtisadi təhlil subyektlərinə
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil faktorlarına

96 Məhsulun gəlirliyi aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil üsullarına
- ☐ iqtisadi təhlil subyektlərinə
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil faktorlarına

97 Müəssisənin ödəmə qabiliyyəti aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil üsullarına
- ☐ iqtisadi təhlil subyektlərinə
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil faktorlarına

98 Amilli modeldə həm keyfiyyət, həm də kəmiyyət göstəricisinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin ardıcılığı nə cürdür ?

- ☐ heç bir cavab düz deyil
- ☐ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- ☐ ilk növbədə keyfiyyət amillərinin, daha sonra kəmiyyət amillərinin əvəz etməsi aparılır
- ☒ ilk növbədə kəmiyyət amillərinin, daha sonra keyfiyyət amillərinin əvəz etməsi aparılır
- ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir

99 Amilli modeldə yalnız kəmiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılığı) nə cürdür ?

- ☐ əvəz etmə ardıcılığı hər bir kəmiyyət amilinin xüsusi çəkisinə görə bütün amillərinin təsirinin ümumi cəmində müəyyən olunur
- ☐ əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
- ☒ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
- ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir

100 Hesablama formuluna daxil olan xüsusi baza göstəricilərinin faktiki göstəricilər ilə ardıcıl əvəz edilməsi və aparılmış əvəzetmənin qətedici göstərici dəyişikliyinə təsirinin dəyişilməsi aşağıdakının mahiyyətini təşkil edir :

- ☐ qruplaşdırılma üsulunun
- ☐ proporsional bölünmə üsulunun
- ☐ balans üsulunun
- ☒ zəncirvari əvəz etmə üsulunun
- ☐ müqayisə üsulunun

101 Qətedici və faktor göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $f = x + y + z$ $f = x \cdot y \cdot z \cdot t$; $f = (x - y) \cdot z$; $f = (x \cdot y \cdot z \cdot t) : q$; $f = x : y$

- ☐ additiv, multiplikativ, multiplikativ, qarışıq, qarışıq
- ☐ additiv, multiplikativ, multiplikativ, qarışıq, tam bölünən
- ☐ additiv, multiplikativ, qarışıq, qarışıq, tam bölünən
- ☒ additiv, multiplikativ, qarışıq, tam bölünən, tam bölünən
- ☐ additiv, multiplikativ, multiplikativ, tam bölünən, tam bölünən

102 Nəticəvi və amilli göstəricilərinin qarşılıqlı əlaqə modeli tipini aşağıdakıların baxılması üçün təklif olunan ardıcılıqda göstərin : $y = a : x$; $y = a + b + c$; $y = a \cdot b \cdot c$; $y = a \cdot (b - c)$; $y = a \cdot b \cdot c \cdot d \cdot e$; $y = a - b$; $y = a : c$; $y = a : (b + c + d)$

- ☐ tam bölünən, additiv, multiplikativ, multiplikativ, multiplikativ, additiv, qarışıq, indeks
- ☐ additiv, multiplikativ, tam bölünən, multiplikativ, qarışıq, tam bölünən, qarışıq, tam bölünən
- ☐ tam bölünən, multiplikativ, additiv, multiplikativ, tam bölünən, qarışıq, qarışıq, indeks
- ☒ tam bölünən, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, qarışıq
- ☐ qarışıq, additiv, multiplikativ, qarışıq, multiplikativ, additiv, tam bölünən, additiv

103 Müxtəlif amillərin nəticəvi göstərici kəmiyyətinin artırılmasına təsirinin müəyyən edilməsi düzgünlüyünün yoxlanılması zamanı hansı təhlil üsulundan istifadə olunur ?

- ☐ qruplaşdırılma
- ☐ müqayisə
- ☐ zəncirvari əvəz etmə
- ☒ balans
- ☐ inteqral

104 Xaric etmə üsulları əsasında ayrı - ayrı faktorların təsirini hesablamaq üçün təhlildə hansı indekslərdən istifadə olunur ?

- ☐ qiymət indeksi və istehsalat həcmi indeksi
- ☐ Paaşe indeksi və Laspeyres indeksi
- ☐ Laspeyres indeksi
- ☒ Paaşe indeksi
- ☐ bu indekslərdən heç biri

105 Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etməkdir:

- ☐ bir nəticə göstəricisinin digərinə təsirini
- ☐ nəticənin məcmu amillərə təsirini;
- ☐ məcmu amillərin nəticəyə təsirini;
- ☒ hər bir amilin nəticəyə təsinin;
- ☐ nəticənin hər bir amilə təsirini;

106 İqtisadi təhlil :

- ☐ yeni bilik sahələrinin əmələ gəlməsinə və onların müstəqil elmə ayrılmasına səbəb olur
- ☐ daimi genişlənən iqtisadi inkişaf sistemi vasitəsilə mürəkkəb sistemləri, kompleks problemləri və onların qavramasını tədqiq edir.
- ☐ sözün həqiqi mənasında bilavasitə təsərrüfat (iqtisadi) həyatı öyrənir.
- ☒ iqtisadi inkişaf qanunauyğunluğunda ifadə olunan iqtisadi qanunların təsirini tədqiq edir.
- ☐ mövcud olan istehsalat effektivliyi ehtiyatlarını və onların bazar iqtisadiyyatında tam istifadə olunmasını aşkar edir.

107 Təhlilin mahiyyəti, zəruriliyi və ardıcılığı aşağıdakını müəyyən edir

- ☐ menecment nəzəriyyəsi
- ☐ iqtisadi təhlil nəzəriyyəsi
- ☐ iqtisadi nəzəriyyə
- ☒ idrak nəzəriyyəsi
- ☐ mühasibat uçotu nəzəriyyəsi

108 Analitik tədqiqatın məntiqi aşağıdakıdan təşkil olunur :

- ☐ tədqiq olunan göstəriciyə amillərin təsirinin təyin olunması
- ☐ induksiya və deduksiya istifadə olunması
- ☐ konkret məfhumdan abstrakt məfhum qalxma metodu
- ☒ abstrakt məfhumdan konkret məfhum qalxma metodu
- ☐ analiz və sintezin istifadə olunması

109 Tədarükçüdən istehlakçıya qədər təşkilat, planlaşdırma, idarə etmə və maddi və informasiya axınının nəzarət sistemi ilə məşğul olur :

- ☐ biznes – planlaşdırma
- ☐ iqtisadi təhlil
- ☐ iqtisadi kibernetika
- ☒ loqistika
- ☐ menecment

110 İqtisadi təhlil - bu :

- ☐ biznesin idarə olunma metodologiyasıdır
- ☐ “menecment” elminin bir hissəsidir
- ☐ mühasibat uçotunun bir hissəsidir
- ☒ iqtisadi biliklər sisteminin sahəsidir
- ☐ idarə qərarların qəbul olunma metodologiyasıdır

111 İqtisadi təhlilin prinsipi aşağıdakıdır :

- ☐ retrospektivlik
- ☒ komplekslik
- ☐ dəyər qiyməti
- ☐ münasiblik
- ☐ həqiqiqlik

112 İqtisadi qanunların təsir xarakterinin öyrənilməsi, müəssisənin konkret şərtlərində iqtisadi hadisə və proseslərin qanunauyğunluğu və tendensiyalarının müəyyən edilməsi :

- ☐ iqtisadi təhlilin amilidir
- ☒ iqtisadi təhlil metodikasının elementidir
- ☐ iqtisadi təhlilin prinsipidir
- ☐ iqtisadi təhlilin funksiyasıdır
- ☐ iqtisadi təhlilin vəzifəsidir

113 İqtisadi təhlilin məqsədi:

- ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi
- ☒ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;

- ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- ☐ biznes planların hazırlanması;

114 İqtisadi təhlilin obyektlərinə daxildir:

- ☐ istehsalın idarə edilməsi prosesi;
- ☐ müəssisənin maliyyə sabitliyi;
- ☒ təsərrüfat fəaliyyətinin nəticələri;
- ☐ əmtəəlik məhsulların istehsalı və satışı;
- ☐ istehsal olunmuş məhsulun miqdarı

115 Hansı elm iqtisadi təhlilin nəzəri əsasını təşkil edir?

- ☐ statistika
- ☒ iqtisadi nəzəriyyə
- ☐ fəlsəfənin dərkətmə nəzəriyyəsi
- ☐ mühasibat uçotu
- ☐ müəssisənin iqtisadiyyatı

116 İqtisadi təhlilə aiddir:

- ☐ maliyyə təhlili
- ☒ təsərrüfatdaxili istehsal təhlili və maliyyə təhlili
- ☐ mühasibat uçotu;
- ☐ statistik təhlil
- ☐ idarəetmə uçotu;

117 İqtisadi təhlil ən çox hansı elm ilə bağlıdır?

- ☐ marketing
- ☒ auditlə
- ☐ menecment
- ☐ qiymətin əmələ gəlməsi
- ☐ iqtisadi nəzəriyyə

118 İqtisadi təhlilin əsas istiqamətləri

- ☐ müqayisə; müşahidə; qərarların qəbul edilməsi

- ☒ qiymətləndirmə, diaqnostika, proqnozlaşdırılma,
- ☐ diaqnostik; müqayisə etmə
- ☐ qruplaşdırma; müşahidə
- ☐ qruplaşdırma; qiymətləndirmə;

119 Evristik üsullar aid edilir:

- ☐ iqtisadi riyazi metoduna.
- ☒ informasiyanın məntiqi işlənməsi metodlarına;
- ☐ iqtisadi qərarların optimal həlli metodlarına
- ☐ stoxastik amilli təhlil üsullarına;
- ☐ determinləşdirilmiş amilli təhlil metodlarına;

120 Amilli təhlil vasitəsi ilə müəyyən edilir:

- ☐ rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;
- ☒ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
- ☐ təşkilatın məcmu xərcləri.
- ☐ təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
- ☐ təşkilatın kommersiya sirri;

121 Evristik üsullardan nə üçün istifadə edilir?

- ☐ determinləşdirilmiş amilli təhlil metodlarına;
- ☒ informasiyanın məntiqi işlənməsi metodlarına;
- ☐ iqtisadi qərarların optimal həlli metodlarına ;
- ☐ stoxastik amilli təhlil üsullarına;
- ☐ iqtisadi riyazi metoduna.

122 Amilli təhlil vasitəsi ilə nəyin təsiri müəyyən edilir?

- ☐ təşkilatın mənfəətinin (zərərərinin) strukturu;
- ☐ rəqibin iqtisadi göstəricilərinin keyfiyyət dəyişiklikləri;
- ☒ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsiri;
- ☐ təşkilatın kommersiya sirri;
- ☐ təşkilatın məcmu xərcləri.

123 Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması hansı təhlil vasitəsilə həyata keçirilir?

- ☐ üfqi təhlil vasitəsi ilə.
- ☒ trend təhlili vasitəsi ilə;
- ☐ koorelyasiya təhlili vasitəsi ilə;
- ☐ şaquli təhlil vasitəsi ilə;
- ☐ amilli təhlil vasitəsi ilə;

124 Mühasibat (maliyyə) hesabatı hansı uçot məlumatları əsasında formalaşdırılır?

- ☒ mühasibat uçotu;
- ☐ biznes-plan;
- ☐ operativ uçot;
- ☐ proqnoz;
- ☐ normativ.

125 Mütləq fərq üsulunun mahiyyəti necə başa düşülür?

- ☐ bazis və hesabat dövrünün göstəricilərinin müqayisəsi;
- ☒ ayrı-ayrı amillərin dəyişməsinin nəticə göstəricisinə təsirinin hesablanması;
- ☐ təşkilatın və rəqibin iqtisadi göstəricilərinin müqayisəsi
- ☐ nəticə göstəricisinin dinamikasının qiymətləndirilməsi;
- ☐ təhlil olunan göstəriciyə amillərin təsirinin eyni vaxtda əsaslandırılması;

126 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar hansı tələblərə cavab verməlidir?

- ☐ proqnozlaşdırma.
- ☐ operativlik
- ☒ əhəmiyyətlik;
- ☐ konfidensiallıq;
- ☐ doqru cavab yoxdur

127 Təşkilatın maliyyə - təsərrüfat fəaliyyətinin təhlili:

- ☐ təşkilatın fəaliyyətinin fasiləsizliyi ehtimalının tədqiqidir.
- ☒ iqtisadi proseslərin tədqiqi ilə əlaqədar xüsusi biliklər sistemidir;
- ☐ istehlakçılar və şirkətlər haqqında elmdir;
- ☐ statistika, iqtisadi nəzəriyyə, mühasibat uçotu və maliyyə təhlili üzrə xüsusi biliklər sistemidir;
- ☐ təşkilatlar arasında iqtisadi əlaqələrin tədqiqidir;

128 Ekstensiv amillərə aid edilmir:

- ☐ əmək predmetlərinin miqdarının artması;
- ☒ aktivlərin dövr sürətinin artması;
- ☐ istifadə olunan materialların həcmnin artması.
- ☐ avadanlıqların miqdarının artması;
- ☐ işçilərin sayının artması;

129 Nisbi göstəricilərin təhlili nəyi xarakterizə edir?

- ☐ sahə üzrə şirkətlərin göstəricilərin müqayisəsini;
- ☒ hesabatın ayrı-ayrı maddələri arasında nisbəti;
- ☐ doğru cavab yoxdur.
- ☐ hesabatın öyrənilən maddəsinin ötən dövrün eyni göstəricisi ilə müqayisəsini;
- ☐ hesabatın ayrı-ayrı maddələrinin ümumi nəticəyə təsirini;

130 Təşkilatın idarə olunması üçün zəruri olan informasiyanın hazırlanması prosesi kimi təhlil hansı tələbləri özündə əks etdirir?

- ☐ mühasibat uçotu haqqında qaydanın tələblərini;
- ☒ idarəetmənin tələblərini;
- ☐ təsisçilərin tələblərini.
- ☐ istehlakçıların tələblərini;
- ☐ MHBS-nin tələblərini;

131 İqtisadi təhlilin təşəkkül və inkişaf tarixi ayrılmaz surətdə aşağıdakı ilə bağlıdır :

- ☐ menecment tarixi ilə
- ☒ mühasibat uçotu tarixi ilə
- ☐ statistik uçot tarixi ilə
- ☐ makroiqtisadiyyat tarixi ilə
- ☐ istehsal münabətləri tarixi ilə

132 Mühasibat hesabları haqqında elm (logistologiya) aşağıdakı şəkildə inkişaf olmuşdur :

- ☐ operativ uçotu
- ☒ mühasibat uçotu
- ☐ təsərrüfat fəaliyyətinin təhlili
- ☐ proqnozlaşdırma və idarə etmənin riyazi təhlil aparatı qismində

☐ praktik audit

133 İstehsal həcmının optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar necə adlandırılır?

- ☐ təsərrüfat fəaliyyətinin nəticələri
- ☐ müəssisə fəalittətində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”
- ☐ amillər
- ☒ ehtiyatlar
- ☐ səmərəliliyin göstəriciləri

134 Müəssisə nöqtəyi - nəzərindən aşağıdakı ehtiyatlar ayrılmalıdır :

- ☐ açıq və gizli
- ☐ cari və perspektiv
- ☐ istehsalatda yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☒ xarici və istehsaldaxili
- ☐ istehsal prosesinin mərhələlərinə görə

135 İstehsal prosesinin mərhələlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ cari və perspektiv
- ☐ xarici və daxili
- ☐ istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- ☒ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☐ istehsalatda yeni məmulat və yeni texnologiyaların istifadəsində olan

136 Məmulatların yaradılma və istismar mərhələlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ cari və perspektiv
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ xarici və daxili
- ☒ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan

137 İstifadə müddəti əlamətlərinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☐ xarici və daxili

- ☐ istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- ☒ cari və perspektiv
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan

138 Aşkar olunma üsullarına görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan
- ☐ xarici və daxili
- ☐ istehsalatdan əvvəl, istehsalat və istismar mərhələlərində olan
- ☒ açıq və gizli
- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan

139 İstehsalat mərhələsində aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ perspektiv və perspektivsiz
- ☐ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☐ xarici və daxili
- ☒ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan

140 Mebel sexi stul buraxır. Dəyişən xərclər bir məhsul ədədinə 15 manat, daimi xərclər - ildə 6000 manat təşkil edir. Satış qiyməti - bir ədəd görə 27 manat. Satışın kritik nöqtəsini hesablayın

- ☐ 700 stul
- ☐ 800 stul
- ☐ 650 stul
- ☒ 500 stul
- ☐ 750 stul

141 Mənbələrinə görə aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ xarici və daxili
- ☐ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☒ xarici və daxili
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan

142 İstehsalatdan əvvəl mərhələdə aşağıdakı ehtiyatları ayırd edirlər:

- ☐ yeni məmulat və yeni texnologiyaların istifadəsində olan
- ☐ xarici və daxili
- ☐ istehsalatdan əvvəl, istehsalat mərhələsi və istismar mərhələsi
- ☒ istehsalatın konstruktor və texnoloji hazırlığında
- ☐ məhsulun təchizatı, istehsalatı və satışında olan

143 Şirkət gələn ildə televizorların satışından 40 000 manat gəlir əldə etmək istəyir. Dəyişən xərclər bir televizor üçün 200 manat, daimi xərclər - ildə 80000 manat təşkil edir. Bir televizorun satış qiyməti - 360 manatdır. Verilmiş gəlir həcmi əldə etmək üçün istehsalat həcmi nə cür olmalıdır ?

- ☐ 700 televizor
- ☐ 800 televizor
- ☐ 650 televizor
- ☒ 750 televizor
- ☐ 500 televizor

144 Kritik nöqtənin tapılmasının əsas tənliyi - aşağıdakıdır :

- ☐ $MP = FX - G$ burada SM - məhsulun satışından əldə olunan mədaxil, DX - dəyişən xərclər, FX - daimi xərclər, G - gəlir
- ☐ $MP = SM - DX$
- ☐ $M = DX + FX + G$
- ☒ $SM = DX + FX$
- ☐ $MP = FX + G$

145 Müəssisənin toplanmış istehsal potensialına əsaslanaraq, vəsaitlərin əldə olunmuş istifadə səviyyəsi və mümkün səviyyə arasındakı uyğunsuzluq aşağıdakı deməkdir :

- ☒ rezerv
- ☐ güc
- ☐ ehtiyat
- ☐ faktor
- ☐ kənara çıxma

146 Ümumi hesablanma zamanı ehtiyatların təsnifatının müəyyən prinsiplərinə nə üçün dəqiq riayət etmək lazımdır ?

- ☐ istehsal prosesinin mərhələlərinə görə ehtiyatları hesablamaq üçün
- ☐ bütün faktorların təsirini dəqiq müəyyən etmək üçün
- ☐ təsir edən amilləri düzgün təsnif etmək üçün
- ☒ təkrarlama və ikiqat hesabı istisna etmək üçün

- ☐ əlavə və mövcud olmayan faktorların təsirini aradan qaldırmaq üçün

147 Müəssisənin və onun struktur bölmələrinin fəaliyyətinin son nəticələrinin kompleks iqtisadi təhlili nəticələrinin ümumiləşdirilmiş forması ola bilər:

- ☐ müəssisənin hesabat ilinin nəticələri haqqında rəsmi statistik məlumatlar;
☐ müəssisənin illik maliyyə (mühasibat) hesabatlarına mühasib-analitik tərəfindən verilmiş izahlı arayış;
☐ müəssisədə auditor yoxlamalarının nəticəsi;
☒ istehsal fəaliyyətinin nəticələrinin optimallaşdırılması üçün təsərrüfatdaxili ehtiyatlarının yekunu;
☐ müəssisənin aylıq, rüblük və illik hesabatları;

148 Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- ☐ normativ aktlar və təlimatlar;
☐ statistik informasiyalar;
☐ plan və mühasibat hesabatı məlumatları;
☒ təsərrüfatdaxili təhlilin məqsədlərinə çatmaq üçün zəruri olan bütün informasiya
☐ operativ hesabat;

149 Kompleks təhlilin birinci mərhələsində :

- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
☒ ədqiqaat obyektı məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

150 Kompleks təhlilin ikinci mərhələsində :

- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
☐ tədqiqat obyektı məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
☒ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

151 Kompleks təhlilin keçirilməsinin üçüncü mərhələsində :

- ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur

- ☒ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- ☐ tədqiqat obyekti məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- ☐ tədqiqat obyekti məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir

152 Məhsul həcmi və avans verilmiş əsas istehsalat fondlarının kəmiyyət nisbəti aşağıdakıları xarakterizə edir

- ☐ əsas vəsaitinin dövriyyəsinə
- ☐ istehsalat xərclərinin gəlirliyini
- ☐ əsas istehsalat fondların fond həcmi
- ☒ əsas istehsalat fondların fond verməsini
- ☐ istehsal edilmiş məhsulun əmək həcmi

153 Operativ iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ☒ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir

154 Hansı növ təhlil zamanı obyektin müxtəlif tərəflərinin hərtərəfli öyrənilməsinə zərurət yoxdur ?

- ☐ maliyyə təhlili zamanı
- ☐ cari təhlil zamanı
- ☐ perspektiv təhlil zamanı
- ☒ operativ təhlil zamanı
- ☐ təsərrüfat daxili təhlil zamanı

155 Cari təhlilin nöqsanları aşağıdakılardan ibarətdir :

- ☐ istehsal - təsərrüfat fəaliyyəti göstəricilərinin zaman ölçülmə intervalı bir hesabat ili ilə məhdudlaşır
- ☐ amillərin tədqiq olunan göstəricilərə təsirini müəyyən etmək üçün iqtisadi - riyazi metodlardan istifadə etmək olmaz
- ☐ müəyyən olunmuş norma və tapşırıqlardan kənara çıxmalar qeyri - müntəzəm şəkildə aşkar olunur və şəriklər qarşısında xarici öhdəliklərin yerinə yetirilməsi nöqtəyi - nəzərindən yaranan vəziyyətin qiyməti verilir
- ☒ təhlil olunan dövrdə əldə olunan nəticələr gələcək işdə nəzərə alınır və bu dövr üçün nöqsanların, itirilən imkanların yerinə doldurmaq artıq mümkün deyil

- ☐ aparılmış təhlilin nəticələrinə görə təcili idarəetmə qərarları qəbul edilir, bəzən onlar səhv ola bilər

156 İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını nə təşkil edir?

- ☐ tədqiqatın metod və metodikası
☐ təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
☐ təhlilin vəzifələrinin təsnifləşdirilməsi;
☒ idarəetmə funksiyaların təsnifləşdirilməsi;
☐ təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;

157 Cari təhlil imkan verir:

- ☐ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
☐ strateji idarəetmə məsələlərini həll etmək;
☐ biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
☒ hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
☐ müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;

158 Təşkilatın fəaliyyətinin maliyyə təhlilinin əsasını nə təşkil edir?

- ☐ biznes planlaşdırmanın məlumatları;
☐ operativ uçot məlumatları.
☐ mühasibat uçotu məlumatları;
☐ idarəetmə uçotunun məlumatları;
☒ maliyyə əmsalları;

159 Mühasibat (maliyyə) hesabatının üfqi təhlili nəyi səciyyələndirir?

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meyllinin müəyyən edilməsi;
☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsinə;
☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

160 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili nəyi səciyyələndirir?

- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;

- ☐ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ☒ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-sini;

161 Mühasibat (maliyyə) hesabatının trend təhlili nəyi səciyyələndirir?

- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☐ hesabatın hər bir maddəsinin xüsusi çəkisinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsi;
- ☐ hesabatın hər bir maddəsinin zaman kəsiyində dəyişməsinin qiymətləndirilməsini;
- ☒ hesabat göstəricilərinin dinamikasının- əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisə-sini;

162 Funksional - dəyər təhlili :

- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☒ xərclərin minimuma endirilməsi məqsədilə onun planlaşdırma, istehsalat və istismar mərhələlərində obyekt funksiyalarını kompleks şəkildə tədqiq edir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur

163 Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur?

- ☐ məhsulun rentabelliği
- ☐ məhsulun material tutumu;
- ☐ məhsulun maya dəyəri;
- ☒ məhsulun funksiyası;
- ☐ məhsulun fond tutumu;

164 İdarəetmə təhlilinin təşkil edilməsinin xüsusiyyətləri :

- ☐ qeyri - müntəzəm əsasda zərurət yarandığı təqdirdə və ilk növbədə istehsalatın azalması müşahidə olunan istiqamətlər üzrə aparılır
- ☐ müəssisələrdə yalnız yuxarı orqanlar və ya vergi idarələrin göstərişi üzrə aparılır
- ☐ istehsala prosesinə təcili müdaxilə etmək məqsədilə hər saat və hər gün aparılır
- ☒ vaxtaşırı olaraq ildə ən azı bir dəfə, eləcə də müvafiq instansiyalara hesabat təqdim olunduqca aparılır
- ☐ müəssisələrdə yalnız investorlar və kreditorlar tərəfindən, onların maraqlarına müvafiq olaraq aparılır

165 İdarəetmə təhlilinin təmayülü :

- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar etmək
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması
- ☐ müəssisə əmlakının tərkibi və strukturuna, kapitalın istifadə olunma intensivliyi, ödəmə qabiliyyətinə əsaslı qiymət vermək
- ☒ xərclərin azalması və gəlirin artırılması ehtiyatlarını müəyyən etmək, idarə qərarlarını onların istehsalata səfərbər olunması üzrə əsaslandırmaq
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən etmək

166 Funksional - dəyər təhlilin xüsusiyyətləri :

- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edir
- ☒ istehsalat xərclərini azaltmağa, məhsulun keyfiyyətini və rəqabət qabiliyyətini yaxşılaşdırmağa imkan verir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur

167 Məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması aşağıdakının məqsədidir :

- ☐ marjinal təhlilin
- ☐ sistemli iqtisadi təhlilin
- ☐ kompleks iqtisadi təhlilin
- ☒ funksional - dəyər təhlilin
- ☐ maliyyə təhlilinin

168 Hazırlıq, informasiya, analitik, yaradıcı, tədqiqat, zamanət, tətbiq etmə mərhələləri - bu aşağıdakıların keçirilmə mərhələləridir :

- ☐ marjinal təhlilin
- ☐ sistemli iqtisadi təhlilin
- ☐ kompleks iqtisadi təhlilin
- ☒ funksional - dəyər təhlilin
- ☐ maliyyə təhlilinin

169 Təhlil üçün əsas informasiya mənbəyi

- ☐ idarə uçotu
- ☐ vergi uçotu
- ☐ statistik uçot
- ☒ mühasibat uçotu
- ☐ operativ uçotu

170 Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

- ☐ statistik və operativ məlumatlar
- ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar
- ☐ operativ uçot və təqvim-operativ məlumatlar
- ☒ mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar
- ☐ biznes-planlarən və operativ uçotun məlumatları

171 İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında hansı tələblər qoyulur?

- ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə
- ☒ münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- ☐ gerçəklik, məffəflıq, təsirlilik, operativlik
- ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- ☐ münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, rasionallıq

172 İqtisadi təhlilin informasiya mənbələri hansı qruplara bölünər?

- ☐ uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası
- ☐ rəsmi mənbələr, operativ və cari məlumatlar
- ☐ plan, plandan kənar və uçot məlumatları
- ☒ rəsmi sənədlər, plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr
- ☐ normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar

173 Maliyyə təhlilinin informasiya bazaları :

- ☐ vergi uçotu və hesabatının məlumatları
- ☒ mühasibat (maliyyə) hesabatı
- ☐ normativ aktlar və hökumətin qətnamələri
- ☐ statistik uçot və hesabatın məlumatları
- ☐ ilkin mühasibat və operativ uçotunun, nümunəlik müayinələrin məlumatları

174 İnformasiyanın həqiqiliyi aşağıdakılar ilə xarakterizə olunur :

- ☐ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılığı ilə
- ☐ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması ilə
- ☐ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması ilə
- ☒ doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik ilə

- ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir

175 İqtisadi informasiyanın səmərəliliyi aşağıdakıları tələb edir :

- ☐ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılıq
- ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- ☐ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması
- ☒ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması
- ☐ doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik

176 İnformasiyanın operativliyi aşağıdakılar ilə təmin olunur :

- ☐ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılığı ilə
- ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- ☐ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması ilə
- ☒ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması ilə
- ☐ doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik ilə

177 Təhlilin rəsmi sənədləri və normativ - plan informasiya mənbələrinə aşağıdakılar aiddir :

- ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
- ☐ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
- ☐ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
- ☒ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
- ☐ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri

178 Təhlilin uçot informasiya mənbələrinə aşağıdakılar aiddir :

- ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
- ☐ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
- ☐ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
- ☒ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
- ☐ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri

179 Təhlilin uçotdan kənar informasiya mənbələrinə aşağıdakılar aiddir :

- ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
- ☐ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat

- ☐ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
- ☒ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri
- ☐ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri

180 Təhlildə istifadə olunan iş yekun informasiyasına aşağıdakılar aiddir :

- ☐ yuxarıda sadalanan bütün informasiya mənbələri
- ☐ maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat
- ☐ dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri, təsərrüfat - hüquqi sənədlər
- ☒ hesablama analitik informasiya ; faktor və qətedici göstəricilərin hesabları və qiyməti ; reyting qiymətləri
- ☐ daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri

181 Daxili və xarici auditin ; idarə daxili və idarədən kənar təftişlərin ; fəaliyyətin vergi idarəsi tərəfindən yoxlanılmasının materialları, aktları, rəyləri aşağıdakılara aiddir :

- ☐ digər informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ☐ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- ☒ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçot informasiya mənbələrinə

182 Dövlət qanunları, prezidentin fərmanları, hökumət və yerli orqanların qətnamələri, yuxarı təşkilatların əmrləri aşağıdakılara aiddir :

- ☐ digər informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- ☐ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- ☒ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə

183 Maliyyə hesabatı, idarə uçotu və hesabatı, sintetik və analitik uçotun məlumatları, statistik uçot və hesabat, operativ uçot və hesabat aşağıdakılara aiddir :

- ☐ digər informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ☐ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- ☒ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə

184 Hesablama analitik informasiya; amilli və nəticəvi göstəricilərin hesabları və qiyməti; reyting qiymətləri aşağıdakılara aiddir :

- ☐ digər informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin uçot informasiya mənbələrinə
- ☐ iqtisadi təhlilin rəsmi informasiya mənbələrinə
- ☒ iqtisadi təhlildə istifadə olunan iş yekun informasiyasına
- ☐ iqtisadi təhlilin uçotdan kənar informasiya mənbələrinə

185 İdarəetmə təhlilinin informasiya bazaları :

- ☐ mühasibat (maliyyə) hesabatı
- ☐ statistik uçot və hesabatın məlumatları
- ☐ normativ aktlar və hökumətin qətnamələri
- ☒ ilkin mühasibat və operativ uçotunun məlumatları
- ☐ vergi uçotu və hesabatının məlumatları

186 Uçot və hesabat informasiyasının münasibliyi (relevantlığı) aşağıdakıları ifadə edir :

- ☒ onun vaxtlı vaxtında olması, dəyəri, proqnozlaşdırılma və nəticələrin qiymətləndirilməsi üçün yararlılıq
- ☐ planlaşdırma və idarə olunma məqsədləri ilə ilkin informasiyanın istifadə olunmasını tələb edir
- ☐ ən yeni rabitə vasitələrinin istifadəsi və məlumatların distansiya ötürülmə metodlarının tətbiq olunması
- ☐ kafilik, operativlik, ilkin informasiyanın yüksək istifadə əmsalı, artıq məlumatların olmaması
- ☐ doğruluq, normativ aktlar və təsərrüfat daxili müddəalara uyğunluğu ; bitərəflik

187 Maliyyə təhlilinin keçirilməsi nəticəsində əldə olunmuş informasiyanın istehlakçıları aşağıdakılardır :

- ☐ briqadirlər, fəhlələr
- ☐ direktorlar şurası, tədarükçülər
- ☐ müəssisə menecerləri
- ☒ səhmdarlar, investorlar, banklar
- ☐ sex rəisləri və alıcılar

188 İdarə təhlilinin keçirilməsi nəticəsində əldə olunmuş informasiyanın istehlakçıları aşağıdakılardır :

- ☐ vergi idarələri, statistika orqanları və s.
- ☐ səhmdarlar və investorlar
- ☐ banklar və kredit təşkilatları
- ☒ müəssisə menecerləri, direktorlar şurası

- ☐ tədarükçülər və alıcılar

189 Marketing informasiyasının xarici (kəşfiyyat) sistemi

- ☐ bu - sənaye və ticarət müəssisələrinin xərcləri, itgilər, mədaxil, xalis gəlir, gəlirlilik haqqında informasiyadır
- ☐ marketingin konkret problemlərinin öyrənilməsi ilə bilavasitə bağlıdır
- ☐ iqtisadi - riyazi metod və modellərə, iqtisadi təhlilin digər üsul və qaydalarına əsaslanır
- ☒ bazarın vəziyyətinə müntəzəm surətdə müşahidə etməyə imkan yaradır (alıcıları nə maraqlandırır, onlar nə alırlar, rəqiblər nə satırlar)
- ☐ bu - əmtəə istehsalı və tədavülünün həcmi, strukturu və sürətini xarakterizə edən firma daxili informasiya axınları haqqında informasiyadır

190 Müəssisədə təhlilin təşkil olunmasının vacib prinsipi :

- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- ☐ xüsusi işlənib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- ☐ müəssisə mütəxəssislərinin iş zamanının effektiv şəkildə istifadə olunması
- ☒ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- ☐ müəssisədə işlənib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır

191 Analitik işin unifikasiyası aşağıdakıları ifadə edir :

- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- ☐ müəssisə mütəxəssislərinin iş zamanının effektiv şəkildə istifadə olunması
- ☐ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- ☒ xüsusi işlənib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- ☐ müəssisədə işlənib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır

192 Təhlilin proses kimi təşkili aşağıdakıları tələb edir

- ☐ iqtisadi təhlil metodika və texnikasının məqsədyönlü nizamlandırılması və təkmilləşdirilməsi
- ☐ xüsusi işlənib hazırlanmış cədvəllərin məhdud sayının doldurulmasını qabaqcadan görə bilən metodikaların yaradılması
- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur
- ☒ zaman və məkanda iqtisadi təhlil və analitik proses texnologiyalarının təşkili
- ☐ müəssisədə işlənib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır

193 Təhlilin sistem kimi təşkili aşağıdakıları tələb edir :

- ☐ ayrı - ayrı icraçılar arasında təhlilin keçirilməsi üzrə öhdəliklərin əsaslandırılmış paylaşdırılması
- ☐ zaman və məkanda iqtisadi təhlil və analitik proses texnologiyalarının təşkili

- ☐ müəssisədə işlənib hazırlanmış analitik cədvəl göstəriciləri müqayisə, qiymətləndirmə, ümumiləşdirmə üçün münasib olmalıdır
- ☒ iqtisadi təhlil metodika və texnikasının məqsədyönlü nizamlandırılması və təkmilləşdirilməsi
- ☐ müəssisədə eyni tədqiqatların təkrar keçirilmə (müxtəlif şəxslər tərəfindən) imkanı istisna olunur

194 Müəssisənin təsərrüfat fəaliyyəti

- ☐ konkret müəssisənin mülkiyyət forması ilə
- ☐ müəssisənin fəaliyyət miqyası və onun profili ilə
- ☐ konkret müəssisənin təşkilati səviyyəsi ilə
- ☒ aparatın tərkibi və idarə etmənin texniki səviyyəsi ilə
- ☐ konkret müəssisənin sahə mənsubiyyəti ilə

195 Mühəsibat uçotu və hesabatı şöbəsi aşağıdakıları təhlil edir :

- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
- ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrini təşkil edir və ümumiləşdirir
- ☒ istehsalat üzrə xərclər smetasının və gəlir planının yerinə yetirilməsi, məhsulun maya dəyəri, maliyyə nəticələri və maliyyə vəziyyəti, müəssisənin ödəmə qabiliyyəti
- ☐ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir

196 Müəssisədə təminat şöbəsi :

- ☐ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
- ☒ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
- ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur

197 Müəssisədə satış şöbəsi :

- ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
- ☐ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir

- ☒ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir
- ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur

198 Müəssisədə texniki nəzartə şöbəsi :

- ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi ilə məşğul olur
- ☐ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrinin təşkili və ümumiləşdirilməsi ilə məşğul olur
- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət edir
- ☒ xammal və hazır məhsulun keyfiyyətini, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasını təhlil edir
- ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsini, anbar ehtiyatlarının vəziyyətini tədqiq edir

199 İqtisadi təhlilin təsir qüvvəsi və effektivliyinin asılı olduğu şərt aşağıdakıdır :

- ☐ müəssisənin analitik işin tematik planının olması
- ☐ təhlilin metodik təminatı, onun nəticələrinin təşkili və ümumiləşdirilməsi
- ☐ təsərrüfat fəaliyyəti təhlil planlarının yerinə yetirilməsinə nəzarət
- ☐ müəssisənin analitik işin kompleks planının olması
- ☒ təsərrüfat fəaliyyəti təhlilinin keçirilməsinin planlı xarakteri

200 Amillərin təsirinin xaric edilməsi və onların təsirinin dəyişdirilməsi aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi

201 İstifadə olunmuş imkanlar və ehtiyatların aşkar edilməsi aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi

202 Təhlilin nəticələrinə görə irəli sürülmüş təkliflərin istehsalata tətbiq edilməsinə nəzarət aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi

203 Biznes - planın yerinə yetirilmə xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

204 Plan - iqtisadi şöbə və ya iqtisadi təhlil şöbəsi aşağıdakıları həyata keçirir:

- ☐ istehsalat üzrə xərclər smetasının və gəlir planının, maliyyə nəticələri və maliyyə vəziyyəti planının yerinə yetirilməsi
- ☐ xammal və hazır məhsulun keyfiyyətinin, brak və brak nəticəsində itgi, alıcıların reklamasiyasının təhlili
- ☐ müəssisənin ehtiyatlarla vaxtlı - vaxtında təmin olunmasına, məhsulun həcm, nomenklatura, zaman, keyfiyyət üzrə tədarük planlarının yerinə yetirilməsinə nəzarət
- ☒ analitik iş planının tərtib olunması, təhlilin metodik təminatı, müəssisə fəaliyyəti təhlilinin nəticələrini təşkil edir və ümumiləşdirir
- ☐ müqavilə öhdəlikləri və məhsulun həcm, assortiment, zaman, nomenklatura üzrə tədarük planlarının yerinə yetirilməsinin tədqiqi

205 İstehsalat vəsaitlərin istifadə olunma dərəcəsinin xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

206 Qarşılıqlı təsir edən amillərin qruplaşdırılması, onların arasında əlaqələrin açılması aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi

207 İnformasiyanın həqiqiliyinin yoxlanılması və analitik işlənmə aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ müəssisədə analitik işin planlaşdırılması
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

208 Ümumilikdə müəssisənin və ya onun bölmələrinin fəaliyyətinin analitik tədqiqat nəticələri aşağıdakı şəkildə rəsmiləşdirilməlidir :

- ☐ norma və normativlər
- ☐ xərclər smetası
- ☐ mühasibat hesabatı
- ☒ arayışlar, rəylər
- ☐ biznes - plan

209 Təhlilin subyekt və obyektlərinin ayrılması, ayrı - ayrı icraçılar arasında öhdəliklərin paylaşdırılması aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ müəssisədə analitik işin planlaşdırılması
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

210 Plan və əvvəlki dövrlər ilə müqayisə üzrə göstəricilərin dəyişiklik xarakteristikası aşağıdakı mərhələdə həyata keçirilir :

- ☐ təhlil nəticələrinin ümumiləşdirilməsi və rəsmiləşdirilməsi
- ☐ müəssisədə analitik işin planlaşdırılması
- ☐ fəaliyyətin iqtisadi göstəricilərinin proqnozlaşdırılması
- ☒ tədqiq olunan göstəricilərin ilkin qiymətləndirilməsi
- ☐ biznes - planının dəyişdirilmə və kənara çıxmalar səbəblərinin təhlili

211 Natural göstəricilərə aiddir:

- ☐ aktivlərin dəyəri
- ☐ manat ifadəsində göstəricilər;
- ☐ ədəd;
- ☒ poqon-metrlə ifadə olunmuş göstəricilər;

- ☐ mənfəətin həcmi;

212 Mütləq göstəricilərə aiddir:

- ☐ fondverimi;
☒ işçilərin sayı
☐ rentabellik;
☐ fondtutumu;
☐ material tutumu;

213 Nisbi göstəricilərə aiddir:

- ☐ dövriyyə aktivlərinin həcmi
☐ maşınların ortaillik dəyəri;
☐ heyətin sayı;
☒ məhsulun fondverimi
☐ məhsulun həcmi;

214 Keyfiyyət göstəricisi hansıdır?

- ☐ dövriyyə aktivlərinin həcmi
☐ maşınların ortaillik dəyəri;
☐ heyətin sayı;
☒ məhsulun fondverimi
☐ məhsulun həcmi;

215 İqtisadi göstəricilərə aiddir:

- ☐ dəzgahların gücü
☐ manatla ifadə olunmuş göstəricilər;
☐ miqdar;
☒ mənfəətin həcmi;
☐ sexin sahəsi;

216 Statistik göstəricilərə aiddir:

- ☐ mənfəətin həcmi
☐ manatda ifadə olunmuş göstəricilər;

- ☐ əmək məhsuldarlığı;
- ☒ maldövriyyəsinin indeksi;
- ☐ mal dövriyyəsinin strukturu;

217 Kəmiyyət göstəriciləri hansıdır?

- ☐ fondtutumu
- ☒ dövriyyə vəsaitlərinin həcmi
- ☐ materialverimi;
- ☐ fondverimi;
- ☐ cari ödəmə qabiliyyəti

218 Təsərrüfat proseslərinin tədqiqində roluna görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür

- ☐ normativ və faktik olaraq yaranmış
- ☐ keyfiyyət və kəmiyyət
- ☐ əsas və əsas olmayan
- ☒ nəticəvi və amilli
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi

219 Analitikliyinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ ümumiləşdirici, xüsusi və köməkçi
- ☐ keyfiyyət və kəmiyyət
- ☐ normativ və faktik olaraq yaranmış
- ☒ mütləq və nisbi
- ☐ nəticəvi və amilli

220 Təsərrüfat proseslərinin tədqiq olunma zamanına görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ nəticəvi və amilli
- ☐ keyfiyyət və kəmiyyət
- ☐ normativ və faktik olaraq yaranmış
- ☒ retrospektiv, cari və proqnoz
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi

221 Fəaliyyət qiymətində əhəmiyyət dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ keyfiyyət və kəmiyyət
- ☐ normativ və faktik olaraq yaranmış
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi
- ☒ əsas və əsas olmayan
- ☐ nəticəvi və amilli

222 Təsərrüfat proseslərinə təsirin xarakterinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ keyfiyyət və kəmiyyət
- ☐ normativ və faktik olaraq yaranmış
- ☐ nəticəvi və amilli
- ☒ xarici və daxili
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi

223 Nəticəvi göstəricinin hərəkətəni müəyyən edən və onun kəmiyyətənin dəyişdirilməsi səbəbləri qismində çıxış edən göstəricilər aşağıdakı kimi adlanırlar :

- ☐ multiplikativ
- ☐ korrelyasion
- ☐ nəticəvi
- ☒ amil
- ☐ determinləşdirilmiş

224 Əməkdən istifadənin kəmiyyətini xarakterizə edən göstərici hansıdır?

- ☐ iş vaxtı itkisi
- ☐ işçilərin orta illik siyahı sayı;
- ☐ iş yerlərinin heyətlə təmin olunması;
- ☒ əmək məhsuldarlığı;
- ☐ iş vaxtından istifadə;

225 Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur:

- ☐ əməktutumu;
- ☐ normativ-xalis məhsul;
- ☒ bir işçi tərəfindən məhsul istehsalı;
- ☐ fəhlələrin sayı
- ☐ satışdan pul gəliri;

226 Dövriyyə vəsaitlərin tərkibini təşkil edir:

- ☐ borc kapitalı
- ☐ debitor borcları;
- ☐ iş maşınları və avadanlıqlar;
- ☒ xammal, əsas material, yarımfabrikatlar;
- ☐ xüsusi kapital;

227 Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır?

- ☐ məhsulun rəqabət qabiliyyətinin qiymətləndirilməsi və təhlili
- ☐ məhsul buraxılışının zərərsizlik nöqtəsinin təhlili;
- ☐ təşkilatın rəqabət mövqeyinin təhlili;
- ☒ məhsul buraxılışının həcmnin artırılması ehtiyatlarının qiymətləndirilməsi;
- ☐ məhsulun strukturunun dəyişməsinin təhlili;

228 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər hansılardır?

- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
- ☐ materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu
- ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi
- ☒ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri
- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadənin

229 Fondtutumu necə hesablanır ?

- ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi
- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi
- ☒ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
- ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi

230 Məhsulun fondverimi necə hesablanır ?

- ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi
- ☐ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi
- ☒ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi

- ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi

231 İstehsal funksiyası dedikdə nə başa düşülür?

- ☐ əmək məhsuldarlığının yüksəldilməsi
☐ əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;
☐ əmək məhsuldarlığının aşağı düşməsi;
☒ nəticə və istehlak olunan resurslar arasında asılılıq;
☐ istehsal proseslərinin intensivləşdirilməsi;

232 Material resurslarından səmərəli istifadəni xarakterizə edən kəmiyyət göstəricisinə aiddir:

- ☐ yanacaq tutumu
☐ materialverimi;
☐ materialtutumu;
☒ materialın kütləsi;
☐ enerji tutumu;

233 Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır?

- ☐ işçilərin sayı
☐ materialın kütləsi;
☐ materialların dəyəri;
☒ materialtutumu;
☐ məhsulun həcmi;

234 Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir:

- ☐ fond tutumu
☐ köhnəlmə əmsalı;
☐ yaralıq əmsalı; əsas fondların rentabelliyi
☒ daxil olma, təzələnmə, silinmə;
☐ fond verimi;

235 Əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur:

- ☐ şaquli təhlil
☐ determinləşdirilmiş təhlil;

- ☐ üfüqi təhlil;
- ☒ trend təhlil;
- ☐ stoxastik təhlil;

236 Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur?

- ☐ əmtəə material dəyərlərinin təhlili
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ pul axınlarının təhlili;
- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;

237 Hadisələr cəminin əhatə olunma dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ normativ və faktik olaraq yaranmış
- ☐ qətedici və faktor
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi
- ☒ ümumi və spesifik
- ☐ əsas və əsas olmayan

238 Təsərrüfat proseslərinin məzmunu və dərinliyinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ əsas və əsas olmayan
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi
- ☐ nəticəvi və amilli
- ☒ keyfiyyət və kəmiyyət
- ☐ normativ və faktik olaraq yaranmış

239 Sintez dərəcəsinə görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ əsas və əsas olmayan
- ☐ nəticəvi və amilli
- ☐ normativ və faktik olaraq yaranmış
- ☒ ümumiləşdirici, xüsusi və köməkçi
- ☐ keyfiyyət və kəmiyyət

240 Hesabatda əks olunma səviyyəsi və vaxtına görə müəssisə fəaliyyətinin göstəriciləri aşağıdakılara bölünür :

- ☐ əsas və əsas olmayan
- ☐ keyfiyyət və kəmiyyət
- ☐ nəticəvi və amilli
- ☒ normativ və faktik olaraq yaranmış
- ☐ ümumiləşdirici, xüsusi və köməkçi

241 Gözdən keçirilmə, yol verilən multikollinearlıq, təsvir adekvatlığı, qeyri - formallıq prinsipləri - aşağıdakıların prinsipləridir :

- ☐ fəaliyyət göstəricilərinə təsir edən faktorların hərəkətlərinin
- ☐ təsərrüfat fəaliyyəti təhlili təşkilininin
- ☐ həm makro-, həm də mikrosəviyyələrdə iqtisadi təhlilin
- ☒ iqtisadi təhlil göstəricilər sisteminin qurulmasının
- ☐ iqtisadi təhlilin informasiya təminatının

242 Göstəricilər sisteminin gözdən keçirilmə prinsipi aşağıdakıları tələb edir :

- ☐ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- ☐ göstəricilər bir - birini təkrarlamaq deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- ☐ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- ☒ üəssisə üçübu mn ən münasib olan bəzi göstəricilər naborunun mövcudluğunu
- ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir

243 Göstəricilər sisteminin qeyri - formal xarakteri aşağıdakıları ifadə edir :

- ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- ☐ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- ☐ uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- ☒ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- ☐ göstəricilər bir - birini təkrarlamaq deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar

244 Vergiyə cəlb olunan mənfəətin məbləği 200 min. manatdır. Mənfəət vergisi hesablanarkən güzəştli məbləğ 18 min. man. təşkil etdi. Vergitutulan mənfəətin məbləğini hesablayın.

- ☐ 90 min. man.
- ☐ 36 min.man.
- ☐ 218 min.man.

- ☒ 182 min.man.
- ☐ 11 min. man.

245 Dövriyyə vəsaitlərinə tələbatı hesablamaq üçün aşağıdakı üsullardan istifadə olunur:

- ☐ indeks
- ☐ birbaşa hesablama;
- ☐ əmsal;
- ☒ balans;
- ☐ zəncirvari yerdəyişmə;

246 Əməyin fondla silahlanması necə hesablanır?

- ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- ☐ əsas fondların orta illik dəyərinin əmtəlik məhsulun dəyərinə nisbəti kimi;
- ☐ əmtəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
- ☒ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;

247 Məhsul satışından mənfəət necə hesablanır:

- ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi
- ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
- ☐ pul gəliri ilə (ƏDV və əksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;;
- ☒ ümumi pul gəliri (ƏDV və əksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
- ☐ balans(ƏDV və əksizi çıxılmaqla) və xalis mənfəət arasında fərq kimi;

248 Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir?

- ☐ fondverimi və fondtutumu əmsalları
- ☐ dövriyyədən çıxma əmsalı;
- ☐ təzələnmə əmsalı; kompensasiya əmsalı
- ☒ yararlıq əmsalı, köhnəlmə əmsalı;
- ☐ əvəzolma əmsalı;

249 Əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır?

- ☐ əsas vəsaitlərin orta illik dəyəri

- ☐ əsas vəsaitlərin yüklənməsi əmsalı;
- ☐ silinmə əmsalı;
- ☒ əsas vəsaitlərin fondverimi və fondtutumu;
- ☐ daxil olma əmsalı;

250 Dövriyyə vəsaitləri ilə təmin olunmanın təhlilinin vəzifələri hansıdır?

- ☒ istehsal ehtiyatlarının tələbata uyğun olmasının qiymətləndirilməsi;
- ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ dövriyyə vəsaitlərinin dövriyyə əmsalının hesablanması

251 Məhsulun maya dəyərinin təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir:

- ☐ maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən amildir.
- ☐ maya dəyəri qiyməti formalaşdıran amildir;
- ☐ maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;
- ☒ maya dəyəri mənfəəti formalaşdıran əsas amildir;
- ☐ maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.

252 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumiləşdirilmiş göstəriciləri:

- ☐ satışdan kənar mənfəət
- ☐ rentabellik;
- ☐ maya dəyəri;
- ☒ mənfəət;
- ☐ məhsulun həcmi

253 Göstəricilər sisteminin ağacşəkilli quruluş strukturu prinsipi aşağıdakıları tələb edir :

- ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir
- ☐ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- ☐ uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- ☒ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- ☐ göstəricilər bir - birini təkrarlamaq deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar

254 Göstəricilər sisteminin yol verilən multikollinearlıq prinsipi aşağıdakıları tələb edir :

- ☐ sistem maksimal analitik dərəcəsinə malik olmalıdır, müəssisənin cari vəziyyətinin qiymətləndirilmə imkanını təmin etməlidir, qərarların qəbul edilməsi üçün yararlı olmalıdır
- ☐ uçot və hesabat sistemində əks olunmuş və bu müəssisə üçün ən münasib olan istehsalat - təsərrüfat fəaliyyəti göstəricilərinin bəzi naborunun mövcudluğunu
- ☐ sistemdə müxtəlif inteqrasiya dərəcəsi olan xüsusi və ümumiləşdirilmiş göstəricilərin mövcudluğunu
- ☒ göstəricilər bir - birini təkrarlamalı deyil, qarşılıqlı tamamlamalıdır, əhəmiyyətli olmalı və öz aralarında korrelyasiyalı olmalıdırlar
- ☐ müəssisənin istehsalat - təsərrüfat fəaliyyəti göstəriciləri çəkilmə və bölünmə xassələrinə malikdir

255 İstehsalın intensivləşdirilməsi zamanı:

- ☐ resursların istehlakı tempi nəticə tempindən yüksəkdir.
- ☐ nəticələrin dəyişməz qalması şəraitində istehlak olunan resurslar azalır;
- ☐ nəticələrin dəyişməz qalması şəraitində istehlak resursları artır;
- ☒ resursların istehlak tempi nəticənin tempindən aşağıdır;
- ☐ nəticənin yaxşılaşması şəraitində istehlak olunan resurslar azalır;

256 Fondvermi hansı halda artır:

- ☐ məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir
- ☐ hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;
- ☐ hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
- ☒ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda;
- ☐ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;

257 Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur?

- ☐ məhsulun fondverimi
- ☐ yüklənmə əmsalı
- ☐ avadanlığın hasilatı;
- ☒ avadanlıqların işinin növbəlik əmsalı;
- ☐ məhsulun fondtutumu;

258 Avadanlıqların intensiv yüklənməsi amilləri hansıdır?

- ☐ avadanlıqların dəyəri
- ☐ əsas vəsaitlərin tərkibi və miqdarı;
- ☐ avadanlıqların əvəz olunması;

- ☒ avadanlıq vahidinin məhsuldarlığı;
- ☐ əsas vəsaitlərin aktiv hissəsinin xüsusi çəkisi;

259 Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir:

- ☐ dövriyyə vəsaitlərinin ortaillik dəyəri
- ☐ mənfəət;
- ☐ dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;
- ☒ dövriyyə vəsaitlərinin dövrəni əmsalı;
- ☐ ehtiyatların həcmi;

260 Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərinə aid edilən müstəqim xərclərə aiddir:

- ☐ icarə haqqı
- ☐ material dəyərlərinin korlanmasından itki;
- ☐ sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
- ☒ material məsrəfləri;
- ☐ amortizasiya ayırmaları;

261 Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır:

- ☐ məhsulun əmək tutumu
- ☐ dövrü olaraq yaranması;
- ☐ iqtisadi elementlərin eynicinsli olması;
- ☒ istehsalın həcmində dəyişmədən asılılığı;
- ☐ xərclərin baş vermə yeri və vaxtı;

262 Xalis cari aktiv necə hesablanır?

- ☐ xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi
- ☐ dövriyyə aktivlərinin real vəziyyətinə görə korrektə edilmiş xüsusi kapital;
- ☐ likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
- ☒ dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
- ☐ dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;

263 Əsas vəsaitlərdən istifadə üzrə ehtiyatların axtarılması istiqamətlənmişdir:

- ☐ ekstensiv amillərin payının müəyyən edilməsinə;

- ☐ köhnəlmə əmsalının dəyişməsinin müəyyən edilməsinə;
- ☐ əsas fondların dəyərinin dəyişməsinin müəyyən edilməsinə;
- ☐ intensiv amillərin payının müəyyən edilməsinə;
- ☒ fondverminin dəyişməsi dinamikasının müəyyən edilməsinə;

264 Kompleks təhlilin keçirilməsinin dördüncü mərhələsində :

- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- ☐ tədqiqat obyektə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- ☒ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
- ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur

265 Perspektiv iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır
- ☒ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir

266 Cari iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir?

- ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- ☒ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır

267 Kompleks iqtisadi təhlil :

- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir

- ☒ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır

268 Marjinal təhlil :

- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- ☒ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edir
- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir

269 Amilli təhlil :

- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur
- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☒ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır

270 İqtisadi - riyazi təhlil :

- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☒ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur

271 Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:

- ☐ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
- ☒ cari, perspektiv, operativ
- ☐ daxili və xarici
- ☐ təsərrüfatdaxili və təsərrüfatlararası

272 Keçirilmə müddətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin

- ☐ cari, perspektiv, operativ
- ☒ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
- ☐ daxili və xarici
- ☐ təsərrüfatdaxili və təsərrüfatlararası

273 Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:

- ☐ təsərrüfatdaxili və təsərrüfatarası
- ☒ tam və seçmə;
- ☐ sahələri və sahələrarası;
- ☐ kompleks və müqayisəli;
- ☐ amilli və diaqnostik;

274 İstifadəçilərin subyektlərinə görə təhlil bölünür:

- ☐ qabaqcadan və retrospektiv
- ☐ tam və seçmə;
- ☐ kompleks və tematik;
- ☒ daxili və xarici;
- ☐ təsərrüfatdaxili və təsərrüfatlararası;

275 Operativ təhlil aparılır:

- ☐ təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;
- ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
- ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
- ☒ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
- ☐ tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;

276 Operativ iqtisadi təhlil aşağıdakı məlumatlar əsasında aparılır :

- ☐ mühasibat və statistik hesabatların
- ☐ vergi hesabatı
- ☐ maliyyə hesabatı
- ☒ idarəetmə hesabatının
- ☐ statistik hesabat

277 Operativ təhlilin fərqləndirici xüsusiyyəti aşağıdakıdır :

- ☐ şərti - dəyər göstəricilərinin tədqiqi
- ☐ şərti göstəricilərin tədqiqi
- ☐ dəyər göstəricilərinin tədqiqi
- ☒ natural göstəricilərin tədqiqi
- ☐ həcm göstəricilərinin tədqiqi

278 Texniki, təşkilati və müəssisənin idarə olunma səviyyələri aşağıdakılara aiddir :

- ☐ iqtisadi təhlil ehtiyatlarına
- ☐ iqtisadi təhlil üsullarına
- ☐ iqtisadi təhlil subyektlərinə
- ☒ iqtisadi təhlil obyektlərinə
- ☐ iqtisadi təhlil amillərinə

279 Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

- ☐ korrelyasiya
- ☐ qarışıq;
- ☐ xətti;
- ☒ funksional;
- ☐ stoxastik;

280 Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ☐ səmərəlilik
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- ☐ müəyyən olunmamış qalıqın mövcudluğu;
- ☒ universallığı;
- ☐ hesablama prosedurlarının həcmnin azalması;

281 Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ☐ səmərəlilik
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- ☐ müəyyən olunmamış qalıqın mövcudluğu;
- ☒ hesablama prosedurlarının həcmnin azalması;

☐ universallığı;

282 Təhlildə qruplaşdırma üsulu aşağıdakıları icra etməyə imkan verir :

- ☐ xarakter əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin pozulma xarakterini müəyyən etmək
- ☐ başlanğıc tam bölünən modeli multiplikativ modelə çevirmək
- ☐ müxtəlif faktorların qətedici göstəriciyə təsirini kəmiyyətcə ölçmək
- ☒ iqtisadi göstəricilər arasında səbəbiyyət - nəticə əlaqələrini müəyyən etmək
- ☐ başlanğıc tam bölünən modeli additiv modelə çevirmək

283 Zəncirvari əvəz etmə üsulunun istifadəsi zamanı multiplikativ modelə daxil edilmiş amillərin sayı məhdudlaşdırılır :

- ☐ altı
- ☐ üç
- ☐ iki
- ☒ məhdudlaşdırılmır
- ☐ dörd

284 Maliyyə hesabatı təhlilinin standart üsul və qaydalarına aşağıdakılar aiddir :

- ☐ qrafik
- ☐ zəncirvari əvəz etmə
- ☐ korrelyasion
- ☒ trend
- ☐ nisbi fərqlər

285 Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır :

- ☐ qrafik
- ☐ zəncirvari əvəz etmə
- ☐ korrelyasion
- ☒ vertikal
- ☐ nisbi fərqlər

286 Vertikal, üfq, trend təhlil üsulları aşağıdakılara aiddir :

- ☒ maliyyə hesabatı təhlilinin standart üsullarına
- ☐ determinləşdirilmiş faktor təhlilinin üsullarına

- ☐ iqtisadi təhlilin ənənəvi üsullarına
- ☐ elmi tədqiqatın standart metodlarına
- ☐ korrelyasion təhlilin metodlarına

287 Operativ təhlilin informasiya bazasının tərkibinə bunların göstəriciləri daxil edilir :

- ☐ istehsal xərclərinin smetasının
- ☐ gəlir və ziyanlar haqqında hesabatın
- ☐ mühasibat balansının
- ☒ ilkin mühasibat sənədlərinin
- ☐ vergi hesabatının

288 Təhlil olunan müəssisənin elm nəaliyyətləri ilə müqayisəsinin məqsədi aşağıdakılardır :

- ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- ☐ xərclərə nəzarət
- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☒ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- ☐ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən edilməsi

289 Paralel və dinamik sıraların müqayisəsinin məqsədi aşağıdakılardır :

- ☐ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- ☐ xərclərə nəzarət
- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☒ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqəsinin öyrənilməsi
- ☐ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən edilməsi

290 Cədvəldə təqdim olunmuş informasiyanın əsasında müəssisənin plan üzrə və hesabat üzrə orta kvartal sayını müəyyən edin :

- ☐ plan üzrə 135 nəfər və hesabat üzrə 147 nəfər
- ☐ plan üzrə 105 nəfər və hesabat üzrə 140 nəfər
- ☐ plan üzrə 200 nəfər və hesabat üzrə 135 nəfər
- ☒ plan üzrə 147 nəfər və hesabat üzrə 135 nəfər
- ☐ plan üzrə 135 nəfər və hesabat üzrə 200 nəfər

291 Hansı üsulun iqtisadi təhlildə müstəqil qiyməti yoxdur, məhz dinamika dəyişikliklərin, struktur irəliləmələrin izahı üçün istifadə olunur ?

- ☐ integral üsul
- ☐ balans üsulu
- ☐ proporsional bölmə üsulu
- ☒ qrafik üsul
- ☐ fərqlər üsulu

292 Multiplikativ növ çıxış amilli sisteminin detallaşma prosesi aşağıdakı kimi həyata keçirilir :

- ☐ onun tam bölünən faktor modelinə çevrilməsi yolu ilə
- ☐ kəsr sürətinin parçalanması hesabına onun genişlənməsi yolu ilə
- ☐ kompleks faktorların vuruqlarının azalması hesabına onun dəyişilməsi yolu ilə
- ☒ kompleks faktorların vuruqlara parçalanması hesabına onun genişlənməsi yolu ilə
- ☐ kompleks faktorların vuruqlarının uzadılması hesabına onun uzadılması yolu ilə

293 İndeks metodu hansı amilli modellərdə istifadə olunur ?

- ☐ yalnız qarışıq modellərdə
- ☐ additiv və tam bölünən modellərdə
- ☐ yalnız multiplikativ modellərdə
- ☒ multiplikativ və tam bölünən modellərdə
- ☐ additiv və qarışıq modellərdə

294 Sənaye istehsalı və satışların həcmində, mallar və səhmlərin qiymətində, valyuta - mübadilə kurslarında dəyişikliklərin əks etdirilməsi üçün aşağıdakılar istifadə olunur :

- ☐ qrafiklər
- ☐ mütləq kəmiyyətlər
- ☐ qruplaşdırılmalar
- ☒ indekslər
- ☐ balans üsulu

295 Təhlil olunan göstəricilərin hesabat dövründə faktiki səviyyələrinin onların bazis dövründə səviyyələrinə qarşı nisbətləri ifadə edən nisbi dinamika göstəriciləri :

- ☐ faizlərdir
- ☐ qrafiklərdir
- ☐ qruplaşdırılmalarıdır
- ☒ indekslərdir

☐ diaqrammlardır

296 Zəncirvari əvəz etmə üsulunun nöqsanı nədir ?

- ☐ istifadənin universallığı və sadəliyi (istənilən növ amilli modelləri üçün istifadə olunur)
- ☐ onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət amillərin əvəz etmə ardıcılığına riayət etmək lazımdır
- ☐ ondan amillərin təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər
- ☒ amillərin seçilmiş əvəz etmə qaydasından asılı olaraq amil ayrılmasının nəticələri müxtəlif olur
- ☐ yalnız tam bölünən və qarışıq modellərdə istifadə olunur

297 Amilli modeldə yalnız keyfiyyət göstəricilərinin olması zamanı zəncirvari əvəz etmə üsulunda əvəz etmənin qaydası (ardıcılılığı) nə cürdür ?

- ☐ heç bir cavab düz deyil
- ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir
- ☐ əvəz etmə ardıcılığı yalnız korrelyasiya təhlili yolu ilə müəyyən olunur
- ☒ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- ☐ əvəz etmə ardıcılığı hər bir kəmiyyət faktorunun xüsusi çəkisinə görə bütün faktorların təsirinin ümumi cəmində müəyyən olunur

298 Əgər zəncirvari əvəz etmə üsulu ilə işçilərin sayı və əməyin məhsuldarlığına sənaye məhsulunun buraxılma dəyişikliyinə təsir dərəcəsini müəyyən etmək tələb olunursa, onda əvvəlcə aşağıdakı təsiri təyin edirlər :

- ☐ heç bir cavab düz deyil
- ☐ əvəz etmə ardıcılığı yalnız məntiqi təhlil yolu ilə müəyyən olunur
- ☐ keyfiyyət göstəricisi - əmək səmərəliliyi, daha sonra kəmiyyət göstəricisi - işçilərin sayı
- ☒ kəmiyyət göstəricisi - işçilərin sayı, sonra isə keyfiyyət göstəricisi - əmək səmərəliliyi
- ☐ bu üsulun istifadəsi zamanı əvəz etmə ardıcılığı təyinedici məna kəsb etmir

299 Aşağıda sadalanan üsullardan hansı zəncirvari əvəz etmə üsulunun modifikasiyalarından biridir ?

- ☐ balans
- ☐ nisbi kəmiyyət
- ☐ müqayisə
- ☐ qruplaşdırılma
- ☒ mütləq fərqlər

300 Maliyyə hesabatının təhlilində istifadə olunan deskriptiv modellər :

- ☐ tam bölünən modellərdir

- ☐ müqayisəli modellərdir
- ☐ proqnostik xarakterli modellərdir
- ☒ təsviri xarakterli modellərdir
- ☐ additiv modellərdir

301 Maliyyə hesabatının təhlilində istifadə olunan predikativ modellər :

- ☐ tam bölünən modellərdir
- ☐ müqayisəli modellərdir
- ☐ təsviri xarakterli modellərdir
- ☒ proqnostik xarakterli modellərdir
- ☐ additiv modellərdir

302 Nəticəvi göstərici - fond verməsi və amilli göstəricisi - əsas istehsal fondlarının orta illik dəyəri arasında qarşılıqlı əlaqənin öyrənilməsi üçün hansı növ qruplaşdırmalardan istifadə olunur ?

- ☐ sadə və mürəkkəb
- ☐ struktur
- ☐ tipoloji
- ☒ analitik
- ☐ statistik

303 Daxili maliyyə təhlilində istifadə olunan və fəaliyyətinin faktiki nəticələrini gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verən modellər :

- ☐ tam bölünən modellərdir
- ☐ predikativ modellərdir
- ☐ deskriptiv modellərdir
- ☒ normativ modellərdir
- ☐ additiv modellərdir

304 Düz (deduktiv) və əks (induktiv) tipləri - aşağıdakıların tipləridir :

- ☐ çoxpilləli təhlilin
- ☐ statistik təhlilin
- ☐ korrelyasiya təhlilinin
- ☒ faktor təhlilinin
- ☐ reqressiya təhlilinin

305 İndeks üsulunun üstünlükləri?

- ☐ hesablama prosedurlarının həcmi azalır
- ☐ bu üsulda müəyyən olunmamış qalıq yoxdur;
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
- ☒ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- ☐ bu üsulda müəyyən olunmamış qalıq mövcuddur;

306 Mütləq amilli artımın hesablanması üçün aşağıdakı metoddan istifadə olunur?

- ☐ müqayisə.
- ☐ müqayisə;
- ☐ diskontlaşdırma;
- ☒ zəncirvari yerdəyişmə;
- ☐ qruplaşdırma;

307 İdarəetmənin funksiyası kimi təhlilin əsas məqsədi nədir?

- ☐ məhsul istehsalı planının icrasının qiymətləndirilməsi.
- ☐ analitik cədvəllərin tərtib olunması;
- ☐ mühasibat uçotunun aparılması;
- ☒ idarəetmə qərarlarının əsaslandırılması;
- ☐ istehsaldaxili məsələlərinin həlli;

308 İdarəetmənin kibernetik sistemində iqtisadi təhlilin yerini müəyyən edin?

- ☐ maliyyə uçotu və maliyyə təhlili arasında.
- ☐ «idarəetmə subyekti» blokunda;
- ☐ planlaşdırma və obyektə idarəetmə təsiri arasında;
- ☒ uçot və planlaşdırma arasında;
- ☐ «idarəetmə obyektə» blokunda;

309 Amilli təhlilin ən universal metodu hansıdır?

- ☐ loqarifma.
- ☐ müqayisə;
- ☐ indeks;
- ☒ zəncirvari yerdəyişmə;

☐ nisbi fərq;

310 Xarici maliyyə təhlilinin əsas informasiya mənbəyi hansıdır?

- ☐ biznes plan və müqavilələr.
- ☐ xüsusi tədqiqat məlumatları;
- ☐ mühasibat uçotu məlumatları;
- ☒ nəşr olunmuş maliyyə hesabatları;
- ☐ statistik hesabat məlumatları;

311 Stoxastik qarşılıqlı əlaqələrin öyrənilməsi zamanı iqtisadi təhlilin hansı əsas metodundan istifadə olunur?

- ☐ indeks.
- ☐ nisbi fərq;
- ☐ mütləq fərq;
- ☒ korrelyasiya;
- ☐ zəncirvari yerdəyişmə;

312 İntegral metodunun xüsusiyyəti nə ilə izah olunur?

- ☐ modeldə amillərin yerləşməsi əhəmiyyət kəsb etmir;
- ☒ istifadə zamanı integrallaşdırmanı tələb edir;
- ☐ doğru cavab yoxdur.
- ☐ istifadə zamanı differensiallaşdırmanı tələb edir;
- ☐ daha dəqiq nəticə əldə olunur;

313 İqtisadi təhlilin metodu səciyyələnir:

- ☐ təhlilin nəticələrinin rəsmiləşdirilməsi ilə.
- ☒ nəticə göstəricisinin dəyişməsinə səbəb olan amillərin müəyyən edilməsi və qiymətləndirilməsi ilə;
- ☐ göstəricilər sisteminin hazırlanması və istifadə olunması ilə;
- ☐ proseslərin tarixi təsviri ilə;
- ☐ analitiklərin cəlb olunması ilə;

314 Hansı halda balans modelindən istifadə olunur?

- ☐ təşkilatın maliyyə sabitliyini qiymətləndirmək üçün;
- ☐ fondlardan səmərəli istifadəni qiymətləndirmək üçün;

- ☐ qiymət və həcm əsasında satılmış məhsulun həcmnin müəyyən olunması üçün;
- ☒ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;
- ☐ əmək məhsuldarlığının müəyyən olunması üçün;

315 Hansı halda dəfəli (bölmən) modeldən istifadə olunur?

- ☐ məhsulun keyfiyyətini qiymətləndirmək üçün;
- ☐ fondlarla təmin olunma səviyyəsini qiymətləndirmək üçün;
- ☐ qiymət və həcm əsasında satılmış konkret məhsulun həcmnin müəyyən olunması üçün;
- ☒ əmək məhsuldarlığının müəyyən olunması üçün;
- ☐ dövrün sonuna anbarda məhsul qalıqlarının müəyyən olunması üçün;

316 Dövriyyə aktivlərinə hansı vəsait aid edilir?

- ☐ bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri
- ☐ kreditor borcları, bank kreditləri, ehtiyatlar;
- ☐ quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;
- ☒ pul vəsaitləri, debitor borcları, ehtiyatlar;
- ☐ materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;

317 Dövriyyə göstəriciləri nəyi özündə xarakterizə edir?

- ☐ gəlirliyi.
- ☐ bazar sabitliyini;
- ☐ ödəməqabiliyyətini;
- ☒ işgüzar aktivliyi;
- ☐ kreditqaytarma qabiliyyətini;

318 Xüsusi kapitalın tərkibinə aşağıdakı hansı göstəricilər daxil edilmir?

- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
- ☐ ehtiyat kapitalı;
- ☐ əlavə kapital;
- ☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;

319 Aşağıdakı hansı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- ☒ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;

320 Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir?

- ☐ menecerlər
- ☐ kreditörlər;
- ☐ dövlət
- ☒ mülkiyyətçilər;
- ☐ səhmdarlar;

321 Təşkilatın likvidliyinin qiymətləndirilməsi üçün kimlər maraqlı hesab edilir?

- ☐ menecerlər.
- ☐ mülkiyyətçilər;
- ☐ dövlət;
- ☒ kreditörlər;
- ☐ səhmdarlar;

322 Təhlilin səmərəliliyi üçün mühasibat hesabatının tərtib olunmasının əsas prinsipi nə hesab edilir?

- ☐ doğru cavab yoxdur
- ☐ idarəetmə uçotunun beynəlxalq standartlara uyğun tərtib olunması;
- ☐ mühasibat uçotunun dəqiq normativ tənzimlənməsi;
- ☒ informasiyanın mühasibat hesabatında əks olunması;
- ☐ hazırlanmış informasiyanın tələb olunan informasiyaya uyğunluğu;

323 Nəticəvi göstərici - məhsulun maya dəyəri və ona təsir edən amillər - maddi xərclər, əmək ödənişi üçün xərclər, əlavə xərclər və s. arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ normativ
- ☐ tam bölünən
- ☐ multiplikativ
- ☒ additiv
- ☐ qarışıq

324 Nəticəvi göstərici - məhsulun həcmi və ona təsir edən amillər - işləyənlərin sayı və onların orta illik istehsalı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ normativ
- ☐ tam bölünən
- ☐ additiv
- ☒ multiplikativ
- ☐ qarışıq

325 Nəticəvi göstərici - satışların gəlirliyi və ona təsir edən amillər - satışdan əldə olunan gəlir və satılan məhsulun maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ qarışıq
- ☐ multiplikativ
- ☒ tam bölünən
- ☐ normativ
- ☐ additiv

326 Nəticəvi göstərici - əmək ödənişi fondu və ona təsir edən amillər - işləyənlərin orta siyahı sayı və onların orta illik əmək haqqı arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ normativ
- ☐ tam bölünən
- ☐ additiv
- ☒ multiplikativ
- ☐ qarışıq

327 Nəticəvi göstərici - fond faydalı iş əmsalı və ona təsir edən amillər - buraxılan məhsulun həcmi və əsas istehsalat fondlarının orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ normativ
- ☐ additiv
- ☐ multiplikativ
- ☒ tam bölünən
- ☐ qarışıq

328 Nəticəvi göstərici - istehsalın gəlirliyi və amillər - müəssisənin balans gəliri, əsas fondlar və dövriyyə vəsaitlərinin orta illik maya dəyəri arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ normativ
- ☐ additiv
- ☐ multiplikativ
- ☒ qarışıq
- ☐ tam bölünən

329 $Y = X_1 : X_2$ tipli tam bölünən modellər sinifinə qarşı onların hansı dəyişdirmə üsulları tətbiq olunur ?

- ☐ detallaşdırma, genişlənmə, sistemləşdirmə, ümumiləşdirmə
- ☐ genişlənmə, parçalanma, detallaşdırma, sintez
- ☐ toplama, vurma, bölmə, qalıq
- ☒ uzatma, formal ayırma, genişlənmə və əksiltmə
- ☐ induksiya, deduksiya, sintez, ümumiləşdirmə

330 Tam bölünən modellər üçün amillər sisteminin genişləndirmə üsulu aşağıdakıları nəzərdə tutur :

- ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə göstəriciyə uzadılması
- ☐ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- ☒ kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəricilərə vurulması hesabına başlanğıc amilli modelinin genişlənməsi
- ☐ bir və ya bir neçə faktorin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması

331 Tam bölünən modellər üçün amillər sisteminin formal ayırma üsulu aşağıdakıları nəzərdə tutur :

- ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- ☐ kəsrin surət və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
- ☒ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması

332 Tam bölünən modellər üçün amillər sisteminin əksiltmə üsulu aşağıdakıları nəzərdə tutur :

- ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- ☐ kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
- ☒ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması
- ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması

333 Tam bölünən modellər üçün amillər sisteminin uzadılma üsulu aşağıdakıları nəzərdə tutur :

- ☐ kəsrin həm surətinin, həm də məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə uzadılması
- ☐ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə və ya vurma hasilinə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin məxrəcinin uzadılması
- ☐ kəsrin surəti və məxrəcinin bir və ya bir neçə yeni göstəriciyə vurulması
- ☒ bir və ya bir neçə amilin oxşar göstəricilərin cəminə dəyişdirilməsi yolu ilə başlanğıc amilli modelinin surətinin uzadılması
- ☐ kəsrin surət və məxrəcinin eyni göstəriciyə bölünməsi yolu ilə yeni amilli modelinin yaradılması

334 Determinləşdirilmiş amilli təhlilinin indeks üsulu satış həcmnin dəyişdirilməsinə aşağıdakı amillərin təsirini müəyyən etməyə imkan verir :

- ☐ satışın həcmi və bir işçi tərəfindən orta illik məhsul istehsalı
- ☐ əsas vəsaitlərin orta illik dəyəri və əsas vəsaitlərin gəlirliyi
- ☐ satışların gəlirliyi və dövryyə aktivlərinin dövryyəsi
- ☒ satılan məhsulun miqdarı və onların qiyməti
- ☐ maddi xərclərin dəyəri və məhsulların həcmi

335 Nəticəvi göstərici - satışların həcmi və ona təsir edən amillər - satılan məhsulun miqdarı və onların qiyməti arasındakı əlaqə hansı determinləşdirilmiş model ilə təsvir olunur ?

- ☐ normativ
- ☐ tam bölünən
- ☐ additiv
- ☒ multiplikativ
- ☐ qarışıq

336 Amilli təhlilində indeks metodunun nöqsanı nədir ?

- ☐ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmalıdır, qətedici göstərici isə yalnız faktorların cəmi şəklində təsvir edilir
- ☐ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların cəmi şəklində təsvir edilir
- ☐ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili şəklində təsvir edilir
- ☒ analitik formula daxil edilmiş faktorların sayı ikidən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili şəklində təsvir edilir
- ☐ analitik formula daxil edilmiş faktorların sayı üçdən artıq olmamalıdır, qətedici göstərici isə yalnız faktorların vurma hasili və ya tam bölünən şəklində təsvir edilir

337 Determinləşdirilmiş amilli təhlilinin hansı üsulunda faktorların sərbəstliyi haqqında müddəaya riayət olunur ?

- ☐ indeks
- ☐ nisbi fərqlər
- ☐ mütləq fərqlər

- ☒ integral
- ☐ zəncirvari əvəz etmə

338 Zəncirvari əvəz etmə üsulunun üstünlükləri nədir ?

- ☐ faktorların seçilmiş əvəz etmə qaydasından asılı olaraq faktor ayrılmasının nəticələri müxtəlif olur
- ☐ onun istifadəsi zamanı kəmiyyət və keyfiyyət faktorlarının əvəz etmə ardıcılığına riayət etmək lazımdır
- ☐ onu faktorların təsirinin hesablanması üçün həm determinləşdirilmiş, həm də stoxastik təhlildə istifadə edirlər
- ☒ istifadənin universallığı və sadəliyi (istənilən tip faktor modelləri üçün istifadə olunur)
- ☐ bu metodun istifadəsi nəticəsində son faktorun təsir kəmiyyətinə əlavə edilən ayrılmaz qalıq əmələ gəlir

339 Hesabat balansın qurulması, maliyyə hesabatların kəsiklərdə təqdim olunması, hesabatın vertikal və üfqi təhlilinə aşağıdakılara aiddir :

- ☐ tam bölünən modellərə
- ☐ predikativ modellərə
- ☐ normativ modellərə
- ☒ deskriptiv modellərə
- ☐ additiv modellərə

340 Normativ modellər :

- ☐ tədqiq olunan göstəricilər arasında səbəbiyyət - nəticə qarşılıqlı əlaqəsini əks etdirirlər
- ☐ təsviri xarakterli modellər, maliyyə vəziyyətinin təhlilində istifadə olunurlar
- ☐ müəssisənin gəlirlərinin və onun gələcək maliyyə vəziyyətinin proqnozlaşdırılması üçün istifadə olunur
- ☒ müəssisə fəaliyyətinin faktiki nəticələrini büdcə üzrə hesablanmış gözlənilən nəticələr ilə müqayisə etməyə imkan verir
- ☐ idarə qərarlarının qəbul olunması üçün gərəklidir

341 Müəssisənin gəlirlərinin və onun gələcək maliyyə vəziyyətinin proqnozlaşdırılması üçün istifadə olun modellər :

- ☐ tam bölünən modellərdir
- ☐ normativ modellərdir
- ☐ deskriptiv modellərdir
- ☒ predikativ modellərdir
- ☐ additiv modellərdir

342 Təhlil olunan müəssisənin rəqiblərin qabaqcıl iş təcrübəsi ilə müqayisəsinin məqsədi aşağıdakıdır :

- ☐ tədqiq olunan göstəricilərin qarşılıqlı əlaqələrinin öyrənilməsi

- ☐ xərclərə nəzarət
- ☐ planın yerinə yetirilmə dərəcəsinin qiymətləndirilməsi
- ☒ istehsalat effektivliyinin artırılma ehtiyatlarının axtarışı
- ☐ iqtisadi proseslərin inkişaf tendensiyaalarının müəyyən olunması

343 Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $MH = \dot{I}S \cdot \dot{I}st$; $MH = \dot{I}S \cdot G \cdot \dot{G}st$; $MH = \dot{I}S \cdot G \cdot M \cdot Oist$ burada MH - məhsulun həcmi, $\dot{I}S$ - işçilərin sayı, $\dot{I}st$ - ortailik istehsal, G - hesabat dövründə bir işçi tərəfindən işlənilmiş günlərin sayı, $\dot{G}st$ - orta günlük istehsal, M - iş gününün müddəti, Oist - orta saatlıq istehsal

- ☐ bu faktor modelinə daxil olan faktorların genişlənməsi
- ☐ bu faktor modelinə daxil olan faktorların uzadılması
- ☐ bu faktor modelinə daxil olan faktorların formal ayrılma
- ☒ detallaşma, çıxış sisteminin faktor - vuruqlara ayrılması yolu ilə
- ☐ bu faktor modelinə daxil olan faktorların əksiltməsi

344 Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a / l + m + n + p$ burada $b = l + m + n + p$

- ☐ detallaşma
- ☐ genişləndirmə
- ☐ uzadılma
- ☒ ayrılma
- ☐ əksiltmə

345 Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $C = a / b = x + y + z + \delta / b$ burada $a = x + y + z + \delta$

- ☐ detallaşma
- ☐ ayrılma
- ☐ əksiltmə
- ☒ uzadılma
- ☐ genişləndirmə

346 Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a \cdot c / b \cdot c = a / c \cdot c / b = X1 \cdot X2$

- ☐ detallaşma
- ☐ uzadılma
- ☐ əksiltmə
- ☒ genişləndirmə
- ☐ ayrılma

347 Bu amilli modelinin dəyişdirilməsi üçün hansı metoddan istifadə olunmuşdur ? $y = a / b = a : c / b : c = X1 / X2$

- ☐ genişləndirmə
- ☐ ayrılma
- ☐ detallaşma
- ☒ əksiltmə
- ☐ uzadılma

348 İqtisadi təhlildə istifadə olunan hansı üsul tədqiq olunan obyektlərdə pis tendensiyalar haqqında xəbər verə bilər, göstəricilərin qarşılıqlı əlaqəsində qanunauyğunluqları qeyd etməyə imkan verir ?

- ☐ integral
- ☐ müqayisə
- ☐ zəncirvari əvəz etmə
- ☒ qrafik
- ☐ balans

349 Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- ☐ müəssisənin təşkilati səviyyəsi.
- ☐ əmlak vergisi;
- ☐ işçilərin orta siyahı sayı;
- ☒ kapital;
- ☐ müəssisənin texniki səviyyəsi;

350 Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- ☒ uzunmüddətli öhdəliklər;
- ☐ müəssisənin texniki səviyyəsi;
- ☐ əmlak vergisi;
- ☐ işçilərin orta siyahı sayı;
- ☐ müəssisənin təşkilati səviyyəsi.

351 Mühasibat (maliyyə) hesabatının bölməsinə aşağıdakılardan hansı aiddir?

- ☐ məhsulun tam maya dəyəri.
- ☐ əmlak vergisi;
- ☐ işçilərin orta siyahı sayı;

- ☒ qısamüddətli öhdəliklər;
- ☐ sığortaya ayırmalar;

352 Təşkilatın fəaliyyətinin səmərəliliyinin ümumiləşdirilmiş aşağıdakı göstəricisi hansıdır?

- ☐ müstəqillik əmsalı.
- ☐ aktivlərin dövrəni əmsalı;
- ☐ cari likvidlik əmsalı;
- ☒ rentabellik;
- ☐ əmək məhsuldarlığı;

353 Təşkilatın fəaliyyətinin aşağıdakı səmərəlilik göstəricisi hansıdır?

- ☐ əməyin fondla silahlanması.
- ☐ fondtutumu;
- ☐ pul gəliri;
- ☒ mənfəət;
- ☐ materialtutumu;

354 İqtisadi göstəricilər təsərrüfat prosesində nəyi səciyyələndirir?

- ☐ baş vermiş təsərrüfat proseslərinin məzmununu.
- ☐ baş vermiş təsərrüfat proseslərinin dinamikasını;
- ☐ baş vermiş təsərrüfat proseslərinin statistikasını;
- ☒ baş vermiş təsərrüfat proseslərinin statistikasını və dinamikasını;
- ☐ baş vermiş təsərrüfat proseslərinin formalarını;

355 Hansı göstərici istehsalın texniki səviyyəsindən daha çox asılı hesab olunur?

- ☐ təşkilatın maliyyə sabitliyi.
- ☐ bağlanmış müqavilələrin yerinə yetirilməsi;
- ☐ işçilərin sayı;
- ☒ əmək məhsuldarlığı;
- ☐ əmək haqqı fondu;

356 İnformasiyanın kənar istifadəçiləri kimlər hesab olunur?

- ☐ təşkilatın rəhbərliyi.

- ☐ təşkilatın fəaliyyətində dolayı maraqlı olanlar;
- ☐ təşkilatın fəaliyyətində birbaşa maraqlı olanlar;
- ☒ təşkilatın fəaliyyətində birbaşa və dolayı marağı olanlar;
- ☐ təşkilatın müvafiq strukturları;

357 Mühasibat balansının uzunmüddətli aktivlərinə daxildir:

- ☐ emissiya gəliri.
- ☐ bank kreditləri;
- ☐ kreditor borcları;
- ☒ ehtiyatlar;
- ☐ bölüşdürülməmiş mənfəət;

358 Hesabat dövrünün sonuna anbarda hazır məhsul qalığının azalması nəyin artmasını əks etdirir?

- ☐ gələcək dövrün gəlirlərini.
- ☐ hesabat dövründən sonrakı ilin əvvəlinə hazır məhsul qalıqlarını
- ☐ hesabat dövründə məhsul buraxılışını;
- ☒ hesabat dövründə satılmış məhsulun həcmi;
- ☐ hesabat dövrünün sonuna debitor borclarını;

359 Konkret analitik prosesin icrası üzrə nəzərdə tutulan təlimat necə adlanır?

- ☐ üsul.
- ☐ metodologiya;
- ☐ prinsip;
- ☒ metodika;
- ☐ konsepsiya;

360 Aparılan təhlilin tələbindən asılıdır:

- ☐ təşkilatın ödəmə qabiliyyəti.
- ☐ təşkilatın maliyyəsi;
- ☐ təsərrüfat uçotu sistemi;
- ☒ idarəetmə üçün informasiyaya tələbat;
- ☐ resurslardan istifadənin səmərəliliyi;

361 Hansı göstərici vasitəsi ilə sövdələşmənin səmərəliliyi qiymətləndirilir?

- ☐ orta bazar faiz dərəcəsi.
- ☐ mütləq itgi məbləği;
- ☐ FV-nin mütləq artımı ;
- ☒ mənfəət norması;
- ☐ diskontlaşdırma dərəcəsi;

362 Gələcəkdə investisiya məbləğinin azalması üzrə maliyyə əməliyyatı necə adlanır?

- ☐ azalma.
- ☐ bölmə
- ☐ kompaundinq;
- ☒ diskontlaşdırma;
- ☐ artım;

363 İqtisadiyyat haqqında hansı konsepsiyaya görə istənilən analitik informasiya mütləq səciyyə daşımır?

- ☐ iqtisadi ölçü konsepsiyası;
- ☐ kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
- ☐ pul axınları konsepsiyası ;
- ☐ həyat tsikli konsepsiyası;
- ☒ qeyri müəyyənlik və risk;

364 İqtisadi təhlilin metodologiyasının həyata keçirilməsini təmin edən göstəricilərin sistemləşdirilməsi hansı konsepsiyaya əsaslanır?

- ☐ kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası.
- ☐ pul axınları konsepsiyası ;
- ☐ həyat tsikli konsepsiyası;
- ☒ iqtisadi ölçü konsepsiyası;
- ☐ qeyri müəyyənlik və risk;

365 Təşilatın idarə olunması üçün yalnız statistik mühasibat modelinin deyil, həm də proseslərin əks etdirilməsinin vacibliyini hansı konsepsiya təsdiq edir?

- ☐ kapitalın qorunub saxlanması və genişləndirilməsi konsepsiyası
- ☐ pul axınları konsepsiyası ;
- ☐ həyat tsikli konsepsiyası;
- ☒ iqtisadi ölçü konsepsiyası;
- ☐ qeyri müəyyənlik və risk;

366 Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- ☐ aktiv
- ☐ qeyrimüəyyən;
- ☐ funksional;
- ☒ korrelyasiya;
- ☐ multiplikativ;

367 Ehtiyatların idarə olunması, oyunlar nəzəriyyəsi, kütləvi xidmət nəzəriyyəsi aşağıdakılara aiddir :

- ☐ riyazi statistika metodlarına
- ☐ sadə riyaziyyat metodlarına
- ☐ stoxastik təhlil üsullarına
- ☒ əməliyyatların tədqiq metodlarına
- ☐ iqtisadi kibernetika metodlarına

368 Bu formul $\dot{I} = S_0 / 1 - it$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, S_0 - baza məbləğ, $\dot{I}$ - artırılmış məbləğ) - aşağıdakıların formuludur :

- ☐ sadə faizlərin artırılma formulu
- ☐ mürəkkəb faizlərin artırılma formulu
- ☐ diskont - faktorun formulu
- ☒ sadə diskontun hesablama formulu
- ☐ sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulu

369 Bu formul $S_t = S_0 (1 + i)^t$ (burada i - illik faiz tarifi, t - faizlərin artırılma dövrlərinin sayı, S_0 - baza məbləğ - pul məbləğinin müasir dəyəri, S_t - pul məbləğinin gələcək dəyəri) - aşağıdakıların formuludur :

- ☐ sadə diskontun hesablama formulu
- ☐ sadə və mürəkkəb faizlərin artırılmış məbləğ formulu
- ☐ diskont - faktorun formulu
- ☒ mürəkkəb faizlərin artırılma formulu
- ☐ sadə faizlərin artırılma formulu

370 Korrelyasion təhlilin modelləri aşağıdakılardır :

- ☐ korrelyasiya əmsalı, variasiya əmsalı
- ☐ determinasiya əmsalı, fond verimi əmsalı

- ☐ variasiya əmsalı, ritmlilik əmsalı
- ☒ korrelyasiya əmsalı, determinasiya əmsalı
- ☐ korrelyasiya əmsalı, reqressiya əmsalı

371 Sistemli təhlil, imitasiya metodları, modelləşdirmə metodları aşağıdakılara aiddir :

- ☐ riyazi statistika metodlarına
- ☐ sadə riyaziyyat metodlarına
- ☐ stoxastik təhlil üsullarına
- ☒ iqtisadi kibernetika metodlarına
- ☐ əməliyyatların tədqiq metodlarına

372 Dispersiya təhlili, komponent təhlil aşağıdakılara aiddir :

- ☐ sadə riyaziyyat metodlarına
- ☐ iqtisadi kibernetika metodlarına
- ☐ əməliyyatların tədqiq metodlarına
- ☒ stoxastik təhlil üsullarına
- ☐ riyazi statistika metodlarına

373 Bu model $Y = B_0X_0 + B_1X_1 + B_2X_2 + \dots B_nX_n$, (burada Y - qətedici göstərici, $X_0, X_1, X_2 \dots X_n$ - faktor göstəriciləri, $B_0, B_1, B_2 \dots B_n$ - faktorların qətedici göstəriciyə təsir intensivliyini göstərən əmsallardır) - aşağıdakıların modelidir :

- ☐ variasiya təhlilinin modeli
- ☒ reqressiya təhlilinin modeli
- ☐ korrelyasiya təhlilinin modeli
- ☐ komponent təhlilinin modeli
- ☐ dispersiya təhlilinin modeli

374 Stoxastik təhlilin üsulları (ikiqatlı və cəm korrelyasiya, reqressiya, dispers təhlil, komponent təhlil və s.) aşağıdakılara aiddir :

- ☐ xaric etmə üsullarına
- ☐ təhlilin məntiqi metodlarına
- ☐ təhlilin ənənəvi metodlarına
- ☒ təhlilin iqtisadi - riyazi metodlarına
- ☐ təhlilin evristik metodlarına

375 Əməliyyatların tədqiq metodları (xəyyi proqramların həlli, ehtiyatların idarə olunması, oyun nəzəriyyələri, planlaşdırma və idarə etmənin şəbəkə

metodları, kütləvi xidmət nəzəriyyəsi) aşağıdakılara aiddir :

- ☐ xaric etmə üsullarına
- ☐ təhlilin məntiqi metodlarına
- ☐ təhlilin ənənəvi metodlarına
- ☒ təhlilin iqtisadi - riyazi metodlarına
- ☐ təhlilin evristik metodlarına

376 İqtisadi kibernetika metodları (sistemli təhlil, immitasiya metodları, modelləşdirmə metodları və s.) aşağıdakılara aiddir :

- ☐ xaric etmə üsullarına
- ☐ təhlilin məntiqi metodlarına
- ☐ təhlilin ənənəvi metodlarına
- ☒ təhlilin iqtisadi - riyazi metodlarına
- ☐ təhlilin evristik metodlarına

377 Maliyyə riyaziyyat üsullarına aşağıdakılar aiddir :

- ☐ çox ölçülü statistik cəm metodları
- ☐ əməliyyatların tədqiq metodları
- ☐ ikiqatlı və cəm korrelyasiya
- ☒ sadə və mürəkkəb faizlər, diskontlaşma metodları
- ☐ modelləşdirmə metodları və immitasiya metodları

378 Riyazi və kommersiya diskonlaşdırma metodları aşağıdakılara aiddir :

- ☐ iqtisadi kibernetika metodlarına
- ☐ xaric etmə üsullarına
- ☐ təhlilin ənənəvi metodlarına
- ☒ maliyyə riyaziyyat üsullarına
- ☐ riyazi statistika metodlarına

379 Bu formula - $\dot{I} = S_0 (1 + it)$ (burada i - illik faiz tarifi, t - faizlərin əlavə etmə dövrlərinin sayı) aşağıdakının formuludur :

- ☐ faiz gəlirinin formulu
- ☐ mürəkkəb faizlərin artırma formulu
- ☐ diskont - faktorun formulu
- ☒ sadə faizlərin artırma formulu

☐ artırılmış məbləğin formulu

380 Banka yarım il müddətinə 10 min manat pul qoyulmuşdur. Sadə faizlərin tarifi ildə 20 %-ə bərabərdir. Sadə faizlərin artırma formulundan istifadə edərək artırılmış məbləği müəyyən edin. l

- ☐ 10 min manat
- ☐ 11 min manat
- ☐ 12 min manat
- ☒ 30 min manat
- ☐ 15 min manat

381 25 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 20 % sadə illik ilə verilmişdir. Sadə faizlərin artırma formulundan istifadə edərək artırılmış məbləği müəyyən edin.

- ☐ 26 000 manat
- ☐ 28 500 manat
- ☐ 26 500 manat
- ☒ 27 500 manat
- ☐ 27 777 manat

382 Hər hansı bir müddət üçün artırma məbləğinin başlanğıc məbləğə nisbəti:

- ☐ artırılmış məbləğdir
- ☐ diskontdur
- ☐ mürəkkəb faizdir
- ☒ sadə faizdir
- ☐ diskont - faktordur

383 Müəyyən müddət üçün artırma məbləğinin artırılmış məbləğə nisbəti:

- ☐ artırılmış məbləğdir
- ☐ mürəkkəb faizdir
- ☐ sadə faizdir
- ☒ diskontdur
- ☐ diskont - faktordur

384 Əgər korrelyasiya əmsalı $K = 0$, onda göstəricilər arasında əlaqə :

- ☐ zəifdir
- ☐ ortadır
- ☐ funksionaldır
- ☒ yoxdur
- ☐ əhəmiyyətli

385 Əgər korrelyasiya əmsalı $K = 1$, onda göstəricilər arasında əlaqə :

- ☐ zəifdir
- ☐ yoxdur
- ☐ ortadır
- ☒ funksionaldır
- ☐ əhəmiyyətli

386 Əgər korrelyasiya əmsalı $K > 0,6$, onda göstəricilər arasında əlaqənin sıxlığı :

- ☒ əhəmiyyətli
- ☐ zəifdir
- ☐ yoxdur
- ☐ funksionaldır
- ☐ ortadır

387 Əgər korrelyasiya əmsalı $K < 0,6$, onda göstəricilər arasında əlaqənin sıxlığı :

- ☐ zəifdir
- ☐ funksionaldır
- ☐ yoxdur
- ☒ ortadır
- ☐ əhəmiyyətli

388 Əgər korrelyasiya əmsalı $K = 0,25$, onda göstəricilər arasında əlaqənin sıxlığı :

- ☐ əhəmiyyətli
- ☐ yoxdur
- ☐ ortadır
- ☒ zəifdir
- ☐ funksionaldır

389 Mütəxəssislərin peşəkar fikirlərinə əsaslanan informasiyanın toplanma və işlənmə üsullar qrupu aşağıdakılara aiddir :

- ☐ proqnozlaşdırma üsullarına
- ☐ ənənəvi təhlil metodlarına
- ☐ stoxastik təhlil metodlarına
- ☒ evristik təhlil metodlarına
- ☐ determinləşdirilmiş təhlil üsullarına

390 Maliyyə hesabatı təhlilində daha geniş yayılmış evristik metodlarına aşağıdakılar aiddir :

- ☐ formal meyarlar metodu, ekspert metod
- ☐ kollektiv bloknot metodu, kreativ metod
- ☐ analogiya metodu, Delfi metodu, zəncirvari əvəz etmə metodu
- ☒ analogiya metodu, beyin hücumu metodu, Delfi metodu
- ☐ beyin hücumu metodu, inteqral metod, analogiya metodu

391 Keçmiş təcrübəyə əsaslanaraq problem həllinin mümkün metodu və yaranan vəziyyət səbəblərinin axtarışı :

- ☐ formal meyarlar metodudur
- ☐ beyin hücumu metodudur
- ☐ Delfi metodudur
- ☒ analogiya metodudur
- ☐ kollektiv bloknot metodudur

392 Sorğu materiallarının sonrakı analitik işlənməsi ilə xüsusi seçilmiş ekspert qrupunun çox addımlı anonim sorğusu :

- ☐ formal meyarlar metodudur
- ☐ analogiya metodudur
- ☐ beyin hücumu metodudur
- ☒ Delfi metodudur
- ☐ kollektiv bloknot metodudur

393 Əlaqədar ekspertlər qrupunda söylənilən ideyaların sərbəst generasiyası:

- ☐ formal meyarlar metodudur
- ☐ Delfi metodudur
- ☐ kollektiv bloknot metodudur
- ☒ beyin hücumu metodudur

☐ analogiya metodudur

394 Təhlilin hansı növü təşkilatın maliyyə - təsərrüfat fəaliyyətini hərtərəfli öyrənir?

- ☐ operativ.
- ☐ marjinal;
- ☐ perspektiv;
- ☒ kompleks;
- ☐ ekspres;

395 Diskontlaşdırmanın tətbiqi nəyi səciyyələndirir?

- ☐ gələcəkdə əldə olunacaq mənfəəti.
- ☐ pul axınını;
- ☐ ilkin məbləq və faiz dərəcəsinin məlum səviyyəsində hesablaması;
- ☒ gələcəkdə əldə olunacaq məbləq və faizin məlum səviyyəsində hesablaması;
- ☐ faiz dərəcəsinin artmasını;

396 Təsərrüfat proseslərinin baş verməsi və inkişafının öyrənilməsinə dialektik yanaşma nədir?

- ☐ iqtisadi təhlilin prinsipidir.
- ☐ iqtisadi təhlilin posedurudur;
- ☐ iqtisadi təhlilin predmetidir;
- ☒ iqtisadi təhlilin metodudur;
- ☐ iqtisadi təhlilin metodikasıdır;

397 Ödəmələrin sxemləri, faizlərin hesablanması qaydası, əməliyyatların gəlirliyinin müqayisəsi hansı təhlil vasitəsilə aparılır:

- ☐ marjinal təhlildə.
- ☐ motivasiya təhlilində;
- ☐ kompleks iqtisadi təhlildə;
- ☒ maliyyə riyazi təhlildə;
- ☐ iqtisadi kibernetikada;

398 Təsərrüfat proseslərinin baş verməsi və inkişafının öyrənilməsinə dialektik yanaşma nədir?

- ☐ iqtisadi təhlilin prinsipidir.
- ☐ iqtisadi təhlilin posedurudur;

- ☐ iqtisadi təhlilin predmetidir;
- ☒ iqtisadi təhlilin metodudur;
- ☐ iqtisadi təhlilin metodikasıdır;

399 Ödəmələrin sxemləri, faizlərin hesablanması qaydası, əməliyyatların gəlirliyinin müqayisəsi hansı təhlildə həyata keçirilir?

- ☐ kompleks iqtisadi təhlildə;
- ☐ marjinal təhlildə.
- ☐ inqtisadi kibernetikada;
- ☐ motivasiya təhlilində;
- ☒ maliyyə riyazi təhlildə;

400 Satışdan mənfəət hansı göstərici ilə tərs mütənasib hesab edilir?

- ☐ məhsulun keyfiyyəti ilə.
- ☐ satılmış məhsulun həcmi ilə;
- ☐ buraxılmış məhsulların miqdarı ilə;
- ☒ məhsulun maya dəyəri ilə;
- ☐ məhsulun qiyməti ilə;

401 Balansın aktivini aşağıda hansı qaydada ardıcılıqla yerləşdirilmişdir:

- ☐ düzgün cavab yoxdur.
- ☐ likvidliyin azalması qaydasında;
- ☐ əvvəl likvidliyin artması, sonra azalması qaydasında;
- ☒ likvidliyin artması qaydasında;
- ☐ xaotik;

402 Müəssisənin əmək ehtiyatlarından istifadənin səmərəliliyini əks etdirən göstərici hansıdır?

- ☐ işçilərin ixtisas dərəcəsi.
- ☐ işçilərin orta siyahı sayı;
- ☐ satışın həcmi;
- ☒ vaxt vahidi ərzində məhsul buraxılışı;
- ☐ bir işçinin orta əmək haqqı

403 Balansın likvidliyi nə ilə xarakterizə olunur?

- ☐ qısamüddətli aktivlərin dövr sürəti ilə.
- ☐ məcmu aktivlərdə qeyri dövriyyə aktivlərinin payı ilə;
- ☐ məcmu aktivlərdə dövriyyə aktivlərinin payı ilə
- ☒ məcmu aktivlərdə likvid aktivlərin payı ilə;
- ☐ uzunmüddətli aktivlərin dövr sürəti ilə;

404 Təhlil zamanı kifayət qədər dəqiq olmalıdır:

- ☐ təhlilin nəticələrinin rəsmiləşdirilməsi;
- ☐ təhlilin məqsədi;
- ☐ təhlildə istifadə olunan informasiya;
- ☒ bütün cavablar doğrudur.
- ☐ təhlilin nəticələri;

405 Mənfəətin artım tempinin aktivlərin artım tempindən aşağı olması nəyi özündə səciyyələndirir?

- ☐ dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
- ☐ məhsula olan qiymətlərin artmasını;
- ☐ fəaliyyətinin səmərəliliyinin yüksəlməsini;
- ☒ fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;
- ☐ dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;

406 Korrelyasiya təhlilinin vəzifələrinə aiddir:

- ☐ göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi
- ☐ trendin müəyyən edilməsi;
- ☐ göstəricinin artım tempinin hesablanması;
- ☒ amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi
- ☐ qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;

407 36 000 manat həcmində ssuda (borc) müəssisəyə 2 il müddətinə illik 18 % ilə verilmişdir. Sadə və mürəkkəb faiz üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin.

- ☐ 40 800 manat və 41 550 manat
- ☐ 40 000 manat və 41 772 manat
- ☐ 33 240 manat və 42 500 manat
- ☒ 40 800 manat və 41 772 manat
- ☐ 35 400 manat və 40 000 manat

408 Bir işçinin mexaniki silahlanma səviyyəsi və onun orta illik məhsul istehsalı arasında hansı asılılıq mövcuddur ?

- ☐ reqression
- ☐ determinləşdirilmiş
- ☐ funksional
- ☒ stoxastik
- ☐ amilli

409 İşləyən şəxsin iş stajı və onun orta illik məhsul istehsalı arasında hansı asılılıq mövcuddur ?

- ☐ reqressiya
- ☐ determinləşdirilmiş
- ☐ funksional
- ☒ stoxastik
- ☐ faktor

410 25 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 20 % sadə illik ilə verilmişdir. Sadə diskont həmçinin 20 % təşkil edir. Sadə diskont üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin.

- ☐ 26 000 manat
- ☐ 27 500 manat
- ☐ 26 500 manat
- ☒ 27 777 manat
- ☐ 28 500 manat

411 Kapitalın başlanğıc məbləğinin müəyyən müddət üçün artırılmış məbləğə nisbəti:

- ☐ artırılmış məbləğdir
- ☐ sadə faizdir
- ☐ diskontdur
- ☒ diskont - faktordur
- ☐ mürəkkəb faizdir

412 Müəyyən müddət üçün vahid və diskont arasındakı fərq :

- ☐ sadə faizdir
- ☒ diskont - faktordur
- ☐ artırılmış məbləğdir

- ☐ mürəkkəb faizdir
- ☐ diskontdur

413 Regressiv təhlilin vəzifələrinə daxildir:

- ☐ göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi
- ☒ nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;
- ☐ təsadüfi tərkib elementinin müəyyən edilməsi;
- ☐ qurulmuş trendin etibarlılığının qiymətləndirilməsi;
- ☐ mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;

414 36 000 manat həcmində ssuda (borc) müəssisəyə 6 ay müddətinə 8 % sadə illik ilə verilmişdir. Sadə diskont həmçinin 8 % təşkil edir. Sadə faiz və sadə diskont üçün qaytarılmağa olan artırılmış məbləği müəyyən edin.

- ☐ 38 000 manat və 37 500 manat
- ☐ 37 815 manat və 36 829 manat
- ☐ 37 440 manat və 38 000 manat
- ☒ 37 440 manat və 37 500 manat
- ☐ 36 820 manat və 37 500 manat

415 Aşağıdakı məlumatlar əsasında 5 il müddətinə olan əmanətin ilkin məbləğini müəyyən edin : artırılmış məbləğ (qaytarıçağa olan məbləğ) 2064 manat, illik sadə uçot tarifi 12 % təşkil etmişdir

- ☐ 1480 manat
- ☐ 1300 manat
- ☐ 1390 manat
- ☒ 1290 manat
- ☐ 1250 manat

416 Tədqiq olunan göstəricilərin qiymətlərinin kütləviliyi aşağıdakıların istifadə olunmasının vacib şərtidir :

- ☐ amilli təhlilin
- ☐ maliyyə riyaziyyatı üsullarının
- ☐ zəncirvari əvəz etmə üsulunun
- ☒ korrelyasion metodun
- ☐ funksional metodun

417 Stoxastik modellərdə amillərin nəticəvi göstəriciyə təsir intensivliyi aşağıdakıları göstərir :

- ☐ determinasiya əmsalı
- ☐ qoşa korrelyasiya əmsalı
- ☐ variasiya əmsalı
- ☒ reqressiya əmsalı
- ☐ cəm korrelyasiya əmsalı

418 Yalnız müşahidə kütləsində təzahür olunan göstəricilər arasındakı natamam, ehtimal asılılıq :

- ☐ analitikdir
- ☐ funksionaldır
- ☐ statistikdir
- ☒ korrelyasiyondur
- ☐ iqtisadidir

419 İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☐ müəssisənin likvidliyi
- ☐ müəssisənin ödəməqabiliyyəti
- ☐ müəssisənin maliyyə vəziyyəti
- ☒ istehsal məsrəfləri, məhsulun maya dəyəri
- ☐ müəssisənin maliyyə sabitliyi

420 Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi
- ☐ istehsal resursları
- ☒ müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi
- ☐ məsrəflər, məhsulun həcmi, mənfəət

421 Operativ təhlilin obyektlərinə daxildir:

- ☐ müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar
- ☐ müəssisənin biznes planları;
- ☐ müəssisənin maliyyə hesabatları;
- ☒ müəssisənin fəaliyyətinin nəticələri;
- ☐ məhsul istehsalı və satışı;

422 Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır:

- ☐ istehsal məsrəfləri və maya dəyəri.
- ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
- ☐ istehsal resursları;
- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;

423 Perspektiv təhlilin hansı nöqsanları mövcuddur ?

- ☐ göstəricilər üzrə kənara çıxmalar olan daxili və xarici səbəblərin qeyri - müntəzəm aşkar edilməsi
- ☐ integral üsulun istifadə olunmasının mümkünsüzlüyü
- ☐ zəncirvari əvəz etmələrin üsulunun istifadə olunmasının mümkünsüzlüyü
- ☒ müəssisənin istehsal - təsərrüfat fəaliyyətinin hesablama göstəriciləri həcmlərinin təxmini olması
- ☐ istehsal - təsərrüfat fəaliyyəti göstəricilərinin zaman ölçülmə intervalının bir il ilə məhdudluğu

424 Bu və ya digər proseslərin yerinə yetirilmə anı ilə maksimal yaxınlaşdırılmış və ya praktiki olaraq uyğundur :

- ☐ maliyyə təhlili
- ☐ cari təhlil
- ☐ perspektiv təhlil
- ☒ operativ təhlil
- ☐ statistik təhlil

425 Ən vacib hesabat dövrləri üzrə təsərrüfat fəaliyyəti nəticələrinin təhlili aşağıdakı təhlildir :

- ☐ strateji təhlil
- ☐ perspektiv təhlil
- ☒ cari təhlil
- ☐ ekspress - təhlil
- ☐ operativ təhlil

426 Cari təhlil metodikasının xüsusiyyətləri aşağıdakılardan ibarətdir :

- ☐ müqavilələrin tərtib olunması və tədarüklərin nizama salınması məqsədi ilə öz şəriklərinin tələbatları və təklifləri öyrənilir
- ☐ göstəricilər üzrə kənara çıxmalar olan daxili və xarici səbəblər tez müəyyən olunurlar
- ☐ işin keyfiyyət və kəmiyyət göstəricilərinə görə kənara çıxmalar aşkar olunur, təcili idarəetmə qərarları qəbul edilir
- ☒ faktiki nəticələr plan və əvvəlki dövrlərin məlumatları ilə müqayisədə qiymətləndirilir

- ☐ müəssisənin müxtəlif fəaliyyət göstəriciləri üzrə biznes - planların yerinə yetirilməsinin ilkin qiyməti verilir

427 Cari təhlilin dəyəri nədən ibarətdir ?

- ☐ ondan ibarətdir ki, faktorların tədqiq olunan göstəricilərə təsirini müəyyən etmək üçün iqtisadi - riyazi metodlardan istifadə etmək olar
- ☐ ondan ibarətdir ki, ehtiyac olduqda istehsal prosesinə təcili müdaxilə məqsədilə təhlil sisteməti olaraq aparılır
- ☐ ondan ibarətdir ki, aparılmış təhlilin nəticələrinə görə təcili idarə qərarları qəbul edilir
- ☒ ondan ibarətdir ki, müəssisənin fəaliyyəti müvafiq dövr üzrə hesabat məlumatlarına görə kompleks və hərtərəfli şəkildə öyrənilir
- ☐ ondan ibarətdir ki, verilmiş norma və tapşırıqlardan kənara çıxmalar aşkar olunur ; şərtlər qarşısında xarici öhdəliklərin yerinə yetirilməsi nöqtəyi - nəzərindən yaranan vəziyyətin qiyməti

428 Hansı növ iqtisadi təhlil üçün əsasən ilkin uçot və statistika məlumatları, fəaliyyət prosesinə bilavasitə müşahidə materialları informasiya mənbəyidir ?

- ☐ statistik təhlil üçün
- ☐ cari təhlil üçün
- ☐ perspektiv təhlil üçün
- ☒ operativ təhlil üçün
- ☐ maliyyə təhlili üçün

429 Cari və perspektiv planların elmi dəlilləri :

- ☐ iqtisadi təhlilin prinsipidir
- ☐ iqtisadi təhlilin amilidir
- ☐ iqtisadi təhlilin ehtiyatıdır
- ☒ iqtisadi təhlilin funksiyasıdır
- ☐ iqtisadi təhlil metodikasının elementidir

430 Məkan əlamətinə görə aşağıdakı təhlil ayrılır :

- ☐ cari və strateji
- ☐ korrelyasion və stoxastik
- ☐ operativ və perspektiv
- ☒ təsərrüfatdaxili və təsərrüfatarası
- ☐ maliyyə və idarəetmə

431 Təsərrüfatdaxili iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ☐ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ☒ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır

432 Təsərrüfatı iqtisadi təhlilin məzmunun ən xarakter xüsusiyyətlərindən biri nədir ?

- ☐ strateji idarəetmə vəzifələrinin həlli üçün rəhbərliyi zəruri informasiya ilə təmin edir
- ☐ ümumilikdə müəssisə fəaliyyətinin iqtisadi təhlili ilə müqayisədə o, bir tərəfdən iqtisadiyyat, digər tərəfdən texnika və texnologiya arasındakı əlaqəni daha çox aşkar etməyə imkan verir
- ☐ operativ təhlilin nəticələrindən ibarət olan və perspektiv təhlil üçün baza qismində çıxış edən, təsərrüfat fəaliyyətin daha dolğun təhlilidir
- ☒ istehsal ehtiyatların istifadə olunmasının fərqlərin səbəblərinin öyrənilməsində istehsal - təsərrüfat fəaliyyətinin əldə olunmuş nəticələrinin digər müəssisənin nəticələri ilə müqayisə edilməsi
- ☐ obyektin müxtəlif cəhətlərinin hərtərəfli öyrənilməsinə ehtiyac yoxdur, təhlil ilk növbədə daimi təhlil olunan göstəricilər siyahısına daxil olan göstəricilər üzrə aparılır

433 Perspektiv təhlil rəhbərliyi zəruri informasiya ilə aşağıdakılar üçün təmin edir :

- ☐ digər biznes subyektləri ilə qarşılıqlı münasibətlərin yaradılması üçün
- ☐ taktik idarənin məsələlərinin həlli üçün
- ☐ operativ idarənin gündəlik məsələlərinin həlli üçün
- ☒ strateji idarənin məsələlərinin həlli üçün
- ☐ maliyyə hesabatı göstəricilər sisteminin yaradılması üçün

434 Maliyyə təhlilinin məqsədi aşağıdakıdır:

- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edilməsi
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətin optimallaşdırılması
- ☐ maksimal gəlirin əldə olunma mexanizmi və təsərrüfatçılıq effektivliyinin artırılmasının öyrənilməsi ; müəssisənin rəqabət siyasətinin ən vacib məsələlərinin işlənilib hazırlanması
- ☒ müəssisə əmlakının tərkibi və strukturunun ; ödəmə qabiliyyəti və sabitliyin ; qoyulan xərci çıxarmanın və gəlirin istifadə olunmasının və s. qiymətləndirilməsi
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edilməsi

435 Maliyyə təhlilinin təmayülü :

- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar etmək
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması
- ☐ xərclərin azalması və gəlirin artırılması ehtiyatlarını müəyyən etmək, idarə qərarlarını onların istehsalata səfərbər olunması üzrə əsaslandırmaq
- ☒ müəssisə əmlakının tərkibi və strukturuna, kapitalın istifadə olunma intensivliyi, ödəmə qabiliyyətinə əsaslı qiymət vermək
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən etmək

436 Diagnostik (ekspress) təhlil :

- ☐ iqtisadi məsələnin daha optimal həll variantını seçməyə, istehsal effektivliyinin artırılma ehtiyatlarını müəyyən etməyə imkan yaradır
- ☐ ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə amillərin təsir həcmi aşkar edir
- ☐ istehsalatın yalnız iqtisadi tərəfini deyil, həm də texniki tərəfini, eləcə də sosial və təbii şərtləri, onların istehsal ilə qarşılıqlı əlaqəsini öyrənir
- ☒ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edir
- ☐ bu satış həcmi, maya dəyəri və gəlirin qarşılıqlı əlaqəsi əsasında biznesdə idarə qərarlarının effektivliyinin qiymətləndirmə və əsaslandırma metodudur

437 İdarəetmə təhlilinin məqsədi aşağıdakıdır:

- ☐ müəssisə fəaliyyətinin ümumiləşdirici göstəricilərin artımı və səviyyəsinə faktorların təsir həcmi aşkar edilməsi
- ☐ məhsulun keyfiyyəti və qiyməti arasında olan nisbətə optimallaşdırılması
- ☐ müəssisə əmlakının tərkibi və strukturunun ; ödəmə qabiliyyəti və sabitliyin ; qoyulan xərci çıxarmanın və gəlirin istifadə olunmasının və s. qiymətləndirilməsi
- ☒ maksimal gəlirin əldə olunma mexanizmi və təsərrüfatçılıq effektivliyinin artırılmasının öyrənilməsi ; müəssisənin rəqabət siyasətinin ən vacib məsələlərinin işlənilib hazırlanması
- ☐ yalnız bu pozulma üçün xarakter olan əlamətlər əsasında iqtisadi proseslərin normal gedişinin xarakterini müəyyən edilməsi

438 İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından geniş istifadə olunur
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında hazırda eyni məqsəd və vəzifələr durur
- ☒ təhlilin əsas informasiya mənbəyi uçot və mühasibat (maliyyə) hesabatının məlumatları olmaqla, eyni zamanda mühasibat uçotu sistemi öz analitikliyinin yüksəldilməsini təmin etmək üçün daimi təkmilləşir
- ☐ müəssisənin biznes-planlarının, smetaların tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur

439 Hesabat və proqnoz informasiyasının əldə olunması üçün ayrılan idarə uçotunun əsas informasiya vahidi aşağıdakıdır :

- ☐ ilkin sənədlər
- ☐ məsuliyyət mərkəzi
- ☐ göstərici
- ☒ seqment

- ☐ məxaric mərkəzi

440 Kompleks təhlilin keçirilməsinin beşinci mərhələsində :

- ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur
- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
- ☒ sistemin iqtisadi - riyazi modeli qurulur
- ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir

441 Kompleks təhlilin keçirilməsinin altıncı mərhələsində :

- ☐ tədqiqat obyektinə məqsədi və fəaliyyət şərtləri müəyyən edilən sistem kimi göstərilir
- ☐ kəmiyyət xarakteristikasını verən bütün əsas qarşılıqlı əlaqələr və faktorlar müəyyən olunur
- ☐ müəssisənin istehsalat fəaliyyətinin sintetik və analitik göstəricilər sisteminin seçilməsi həyata keçirilir
- ☒ təsərrüfat fəaliyyəti nəticələrinin qiyməti verilir və istehsalat effektivliyinin artırılması üçün ehtiyatlar aşkar olunur
- ☐ sistemin ümumi sxemi tərtib olunur, onun əsas komponentləri, funksiyaları, qarşılıqlı əlaqələri təyin olunur

442 İşçilərin əmək səmərəliliyinin dəyişilməsinə təsir edən ekstensiv amillərə aşağıdakılar aiddir :

- ☐ bir ildə işlənmiş günlərin sayı, istehsalat personalının strukturu, istehsalatın təşkilati səviyyəsi
- ☐ zaman vahidində sərf olunmuş əmək miqdarı, mənəvi və maddi stimullar
- ☐ işçilərin ixtisası, sosial şərtlər, maddi stimullar
- ☒ bir ildə işlənmiş günlərin sayı, iş gününün orta müddəti
- ☐ istifadə olunan texnika və texnologiyaların proqressivliyi, istehsalatın təşkilati səviyyəsi

443 İşçilərin əmək səmərəliliyinin dəyişilməsinə təsir edən intensiv faktorlara aşağıdakılar aiddir :

- ☐ bir ildə işlənmiş günlərin sayı, istehsalat personalının strukturu, istehsalatın təşkilati səviyyəsi
- ☐ bir ildə işlənmiş günlərin sayı, iş gününün orta müddəti
- ☐ işçilərin ixtisası, sosial şərtlər, maddi stimullar
- ☒ istifadə olunan texnika və texnologiyaların proqressivliyi, istehsalatın təşkilati səviyyəsi
- ☐ zaman vahidində sərf olunmuş əmək miqdarı, mənəvi və maddi stimullar

444 Aparılmış idarəetmə təhlilinin nəticələrinə görə əldə edilmiş informasiyanın mümkünlüyü necədir ?

- ☐ yalnız investorlar və tədarükçülər üçün açıqdır
- ☐ açıq hesabat bazası əsasında formalaşır

- ☐ bütün istehlakçılar üçün açıqdır
- ☒ kommersiya sirridir
- ☐ həm menecerlər, həm də kreditorlar üçün eyni dərəcədə açıqdır

445 Aparılmış maliyyə təhlilinin nəticələrinə görə əldə edilmiş informasiyanın mümkünlüyü necədir ?

- ☐ yalnız rəhbərlik və səhmdarlar üçün açıqdır
- ☐ kommersiya sirridir
- ☐ təsərrüfat daxili idarə olunma üçün istifadə olunur
- ☒ açıq hesabat bazası əsasında formalaşır
- ☐ şirkət menecerləri üçün açıq deyil

446 İnkişafın ekstensivliyi və intensivliyinin kəmiyyət nisbəti aşağıdakı göstəricilərdə ifadə olunur :

- ☐ əsas istehsalat fondlarının material verimi və fond verimi
- ☐ məhsulun assortimenti və onun strukturu
- ☐ istehsalat həcmi və buraxılış ritmikliyi
- ☒ istehsalat və maliyyə vəsaitlərinin istifadə olunması
- ☐ məhsulun əmək həcmi və gəlirliliyi

447 İstehsalat effektivliyinin mənbələri aşağıdakılardır :

- ☐ əsas istehsalat fondları və fond verimi
- ☐ məhsulun material verimi və material həcmi
- ☐ əməyin səmərəliliyi və məhsulun əmək həcmi
- ☒ müəssisənin istehsalat vəsaitləri
- ☐ maliyyə vəsaitləri və gəlirlilik

448 Kompleks iqtisadi təhlil xarakterizə olunur:

- ☐ xüsusi üsulların tətbiqi ilə
- ☐ təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- ☐ vahid məqsədi ilə;
- ☒ təhlilin sistemliliyi ilə;
- ☐ hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;

449 Müəssisənin inkişaf strategiyasının işlənib hazırlanması zamanı və ümumiyyətlə effektiv menecment reallaşması üçün hansı təhlil keçirilməlidir ?

- ☐ funksional - dəyər təhlili
- ☐ marjinal təhlil
- ☐ maliyyə təhlili
- ☒ idarəetmə təhlili
- ☐ statistik təhlil

450 Xarici investor baxımından müəssisənin cazibədarlığının qiymətləndirilməsi üçün hansı təhlil keçirilməlidir ?

- ☒ idarəetmə təhlili
- ☐ statistik təhlil
- ☐ marjinal təhlil
- ☐ maliyyə təhlili
- ☐ funksional - dəyər təhlili

451 Auditin iqtisadi təhlil iləqarşılıqlı əlaqəsi necə özünü göstərir?

- ☐ hər bir auditorun vacib vəzifələrindən biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir
- ☐ daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçirilməsində auditor kompüter proqram vasitələrindən istifadə edə bilər
- ☐ istənilən müəssisədə iqtisadi təhlil auditin vasitəsilə tam proqram üzrə həyata keçirilə bilər
- ☒ müəssisənin maliyyə vəziyyəti, maliyyə nəticələrinin təhlilinin tərkibinə daxil olan analitik prosedurlar audit sübutlarının əsaslandırılmasında istifadə olunan müstəqil audit prosedurlarıdır
- ☐ hər bir auditor müəssisənin maliyyə təhlilinin metodikasını və istifadə olan analitik prosedurlarını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır

452 İstehsal prosesinin intensivləşdirilməsi zamanı

- ☐ işçilərin əmək haqqının artması tempi onların əmək məhsuldarlığına nisbətən artıq olur.
- ☐ istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmi azalır;
- ☐ nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmi artır;
- ☒ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmi azalır;
- ☐ istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;

453 İnzibati idarəetmə sistemində bazar iqtisadiyyatına keçid zamanı proqnozlaşdırmanın təşkili xarakterizə olunur:

- ☐ strateji planlaşdırmaya üstünlük verilməsi ilə
- ☐ dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;
- ☐ sosial və bazar proqnozların prioriteti ilə;
- ☒ proqnozlaşdırmanın dövlətsizləşdirilməsi ilə;
- ☐ planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;

454 Yeni məhsula satış qiymətinin əsaslandırılması zamanı aşağıdakı göstəricilərə diqqət verilir:

- ☐ tələbin elastikliyi, orta satış qiyməti, maksimum istehsal gücü.
- ☐ maksimum istehsal gücü, tələbin elastikliyi, orta satış qiyməti;
- ☐ tələbin elastikliyi, bazarın tamlığı, mənfəətin həcmi;
- ☒ rəqibin qiyməti, maksimum istehsal gücü, istehsalın kritik nöqtəsi;
- ☐ mənfəətin həcmi, rəqibin eyni məhsula təyin etdiyi qiymət, müəssisənin imici;

455 Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

- ☐ xüsusi dövriyyə vəsaitləri : xüsusi vəsaitlər.
- ☐ xüsusi kapital : aktivlər;
- ☐ (xüsusi kapital – dövriyyədənəknar aktivlər) : xüsusi vəsait mənbələri;
- ☒ (xüsusi kapital – dövriyyədənəknar aktivlər) : döviyyə aktivləri;
- ☐ xüsusi kapital : balansın valyutası;

456 Maliyyə riski hansı halda yaranır?

- ☐ maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
- ☐ maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;
- ☐ kreditör borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
- ☒ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda
- ☐ xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;

457 Kompleks iqtisadi təhlildən istifadə edənlər:

- ☐ malgöndərənlər
- ☐ kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
- ☐ vergi müfəttişi;
- ☒ müəssisənin rəhbəri;
- ☐ jurnalistlər;

458 Məhsul həcmi və maya dəyəri nisbəti aşağıdakıları xarakterizə edir :

- ☐ əsas vəsaitin fond verməsini
- ☐ istehsalat xərclərinin gəlirliyini
- ☐ istehsal edilmiş məhsulun əmək həcmi
- ☒ 1 manat əmtəə məhsuluna olan xərcləri

☐ dövrüyyə vəsaitinin dövrüyyəsini

459 Müəssisə və onun bölmələrinin fəaliyyətinin nəticələrinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi;

- ☐ hesabatın tərtib olunması
- ☐ əsaslandırılmış məhsul buraxılış istehsalı planlarının işlənilib hazırlanması;
- ☐ məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;
- ☒ müəssisənin istehsal fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiyaların formalaşdırılması;
- ☐ məhsul istehsalı üzrə xərc smetasının işlənilib hazırlanması;

460 Məhsul buraxılışı, onun istehsalına məsrəfləri və mənfəətin kompleks təhlilinin daha səmərəli növü hansıdır?

- ☐ ekspres-təhlil
- ☐ qabaqcadan təhlil;
- ☐ operativ təhlil;
- ☒ cari təhlil;
- ☐ proqnoz təhlil;

461 Müəssisənin maliyyə fəaliyyətinin nəticələri :

- ☐ iqtisadi təhlilin vəzifəsidir
- ☐ iqtisadi təhlilin mövzusudur
- ☐ iqtisadi təhlilin subyektləridir
- ☒ iqtisadi təhlilin obyektləridir
- ☐ iqtisadi təhlilin funksiyasıdır

462 Hansı göstəricilər təsərrüfat fəaliyyətinin intensivləşdirilməsi və effektivliyinin son nəticələri (təzahürləri) deyil ?

- ☐ müəssisənin ödəmə qabiliyyəti
- ☐ gəlir, gəlirlilik
- ☐ təsərrüfat fəaliyyətinin (məhsulun, işin, xidmətin) həcmi
- ☒ işçilərin sayı
- ☐ maliyyə vəziyyəti

463 İstehsalatın texniki - təşkilat səviyyəsinin dinamika hansı göstəricilərdə ifadə olunur ?

- ☐ dövrüyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma göstəricisində
- ☐ əsas istehsalat işçilərinin sayının artım göstəricilərində

- ☐ müəssisə anbarlarında maddi vəsaitlərin əksiltmə göstəricilərində
- ☐ müəssisənin dövryyə vəsaitlərinin dövryyəsinin sürətləndirmə göstəricilərində
- ☒ istehsalat və maliyyə vəsaitlərinin istifadə intensivləşdirmə göstəricilərində

464 Müəssisə inkişafının hansı amilinin artımı ekstensivdir ?

- ☐ material verimi
- ☐ müəssisənin əsas vəsaitlərinin fond verimi
- ☐ dövryyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma
- ☒ maddi - istehsalat ehtiyatlarının qalıqları
- ☐ əmək səmərəliliyi

465 Əmək məhsuldarlığının artım amillərindən biri aşağıdakılardır :

- ☐ əsas vəsaitlərin amortizasiya həcmi və fond verimi
- ☐ əsas vəsaitlərin fond verimi və məhsulun satış həcmi
- ☐ istehsalatın və məhsul satışının əmək həcmi
- ☒ istehsalatın və məhsul satışının əmək haqqı həcmi
- ☐ məhsulun assortiment və keyfiyyətinin dəyişdirilməsi

466 Məhsul həcmi göstəriciləri və dövryyə vəsaitinin kəmiyyət nisbəti aşağıdakıları xarakterizə edir :

- ☐ istehsalat xərclərinin gəlirliyini
- ☐ əsas istehsalat fondların fond həcmi
- ☐ əsas istehsalat fondların fond verməsini
- ☒ dövryyə vəsaitinin dövryyəsinə
- ☐ istehsal edilmiş məhsulun əmək həcmi

467 Kompleks iqtisadi təhlilin keçirilmə sxemi və ardıcılığı aşağıdakılar ilə müəyyən olunur :

- ☐ iqtisadi təhlil prinsipləri ilə
- ☐ xarici amillərin fəaliyyət göstəricilərinə kəmiyyət təsiri ilə
- ☐ daxili amillərin fəaliyyət göstəricilərinə kəmiyyət təsiri ilə
- ☒ müəssisənin təsərrüfat fəaliyyəti göstəricilərinin əsas qruplarının qarşılıqlı əlaqəsi ilə
- ☐ [yeni cavab]

468 Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

- ☐ doğru cavab yoxdur.
- ☐ satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilə-inin hesablanması ilə;
- ☐ mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;
- ☒ aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;
- ☐ xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

469 Mütləq likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditör borclarına nisbəti kimi;
- ☐ pul vəsaitlərinin kreditör borclarına nisbəti kimi;
- ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;

470 Zəif realizə olunan aktivlərə aiddir:

- ☐ əsas vəsaitlər.
- ☐ ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- ☐ ehtiyatlar+qeyri maddi aktivlər;
- ☒ ehtiyatlar + hazır məhsul;
- ☐ pul vəsaitləri + debitor borcları;

471 Xammal və material ehtiyatlarının dövrəni əmsalı necə hesablanır?

- ☐ sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
- ☐ xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- ☒ sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☐ satışın həcmnin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;

472 Əməliyyat levirici necə hesablanır?

- ☐ satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- ☐ satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- ☐ marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- ☐ satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

473 Maliyyə leviricinin effekti hansı halda alınır?

- ☐ aktivlərin rentabelliği > kapitalın rentabelliği.
- ☒ borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
- ☐ xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliğinə;
- ☐ borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;

474 İstehsal leverici necə hesablanır?

- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
- ☐ satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.
- ☐ xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
- ☐ balans mənfəəti : satışdan əldə edilən mənfəət;

475 Müəssisə məhsulunun çeşid və nomenklaturası aşağıdakılara aiddir :

- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən mənfi amillərə
- ☒ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən daxili amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən xarici amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən ikinci dərəcəli amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən əsas amillərə

476 Amillərin təsnifatı aşağıdakı imkanları verir :

- ☒ təsərrüfat fəaliyyətini modeləşdirmək və ehtiyatların kompleks axtarışını həyata keçirmək
- ☐ biznes - planları və xərclər smetasını elmi surətdə əsaslandırmaq və tərtib etmək
- ☐ fəaliyyətin amilli və nəticəvi göstəriciləri arasındakı asılılıq formasını təyin etmək
- ☐ amilləri onların göstəricilərə təsir etməsi nöqtəyi - nəzərindən əhəmiyyət dərəcəsinə görə ayırmaq
- ☐ müxtəlif amillərin nəticəvi göstəricinin dəyişilməsinə təsirini müəyyən etmək

477 İstehsalatın idarə olunma prosesində həyata keçirilən analitik işin nəzəri və praktiki ayrılması :

- ☐ iqtisadi təhlilin təşkilidir
- ☐ idarə etmə funksiyasıdır
- ☒ iqtisadi təhlil növüdür
- ☐ təhlilin sistemləşdirilməsidir

☐ iqtisadi təhlilin lokalizasiyasıdır

478 Hansı göstəricilərin dinamikasına görə istehsalatın idarə olunma effektivliyini xarakterizə etmək olar ?

- ☐ məhsulun maya dəyəri, maddi xərclər, satış həcmi
- ☒ əmək səmərəliliyi, əsas fondların fond verimi, dövriyyə vəsaitinin dövriyyəsi
- ☐ buraxılan məhsulun həcmi və ritmikliyi, onun keyfiyyəti, strukturu və assortimenti
- ☐ işləyənlərin sayı, onların sraji, təhsili ixtisası, motivasiyası
- ☐ ödəmə qabiliyyəti, əsas fondların orta illik dəyəri, nizamnamə kapitalının kəmiyyəti

479 Müəssisə inkişafının hansı amilinin artımı intensivdir ?

- ☒ müəssisənin əsas vəsaitlərinin fond verimi
- ☐ maşın və avadanlığın sayının artması
- ☐ müəssisə menecerlərinin sayı
- ☐ maddi - istehsalat ehtiyatlarının qalıqları
- ☐ dövriyyə aktivlərinin şəxsi vəsaitlərlə təmin olunma

480 Maddi - istehsalat vəsaitlərin istifadə effektivliyini xarakterizə edən göstəricilərdən biri aşağıdakıdır :

- ☐ ümumi kreditor borc həcmində xammal və material tədarükçülərinə olan borcun payı
- ☐ buraxılan məhsul vahidinə maya dəyərində əməyin ödənilməsinə olan xərclərin payı
- ☒ məhsul vahidi istehsalının maya dəyərində maddi xərclərin payı
- ☐ daxil olmuş materialların ümumi həcmində müqaviləyə müvafiq olaraq tədarükçülərdən vaxtında daxil olmuş maddi vəsaitlərin payı
- ☐ məhsulun istehsalına çəkilən ümumi maddi xərclər məbləğində əlverişli materialların payı

481 İstehsalat inkişafı amilləri arasında intensiv amillər qrupunu seçin :

- ☐ istifadə olunan istehsalat vəsaitlərinin həcmnin artırılması
- ☒ istifadə olunan vəsaitlərin keyfiyyət xarakteristikalarının yaxşılaşdırılması
- ☐ maşın və avadanlığın istifadə müddətinin artırılması
- ☐ iş günü və ya iş növbəsinin müddətinin uzadılması
- ☐ müəssisədə bütün günlük işsiz dayanma sayının azaldılması

482 Tələbat və təklif konyukturası, vergi mühiti aşağıdakılara aiddir :

- ☒ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən xarici amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən mənfi amillərə

- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən daxili amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən əsas amillərə
- ☐ müəssisənin fəaliyyət göstəricilərinə təsir edən ikinci dərəcəli amillərə

483 Maketinq təhlili tətbiq edilir:

- ☐ müqavilə öhdəliklərinin icrasını öyrənmək üçün;
- ☐ maliyyə vəziyyətini öyrənmək üçün;
- ☒ ətraf mühitin öyrənilməsi üçün;
- ☐ istehsal resurslarından istifadə səviyyəsini öyrənmək üçün
- ☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;

484 Perspektiv təhlildən istifadə olunur?

- ☐ operativ idarəetmə üçün
- ☐ taktiki idarəetmə üçün;
- ☒ proqnoz idarəetmə üçün;
- ☐ situasiyalı idarəetmə üçün;
- ☐ retrospektiv idarəetmə üçün;

485 Müqayisəli üfüqi təhlildən istifadə olunur:

- ☐ göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
- ☒ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
- ☐ səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
- ☐ göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;

486 Təsərrüfat fəaliyyətinin təhlili:

- ☐ fundamental elminə aiddir
- ☒ analitik-informasiya elminə aiddir
- ☐ xüsusi iqtisadi forma və təşkilatlara mövcud olan iqtisad elminə aiddir
- ☐ konkret-iqtisad elminə aiddir
- ☐ iqtisadi-tarixi elminə aiddir

487 Proqnozlaşdırmanın məqsədi nədir?

- ☐ normativlərin elmi səviyyəsinin yüksəldilməsi
- ☐ hər hansı bir sistemin inkişafı və son vəziyyətinin əks etdirilməsi;
- ☐ gələcək problemlərinin müəyyən edilməsi;
- ☒ proqnozlaşdırma metod və modellərin işlənilib hazırlanması;
- ☐ biznes planların elmi səviyyəsinin yüksəldilməsi

488 Tələbatların inkişafının, istehlakçılarda yeni tələbatların formalaşma imkanının təhlili, müəssisənin rəqib mövqeləri və s. aşağıdakıların mahiyyətini təşkil edir :

- ☐ müəssisədə vəziyyətin təhlilin
- ☐ funksional - dəyər təhlilinin
- ☐ daxili mühitin təhlilinin
- ☐ xarici mühitin təhlilinin
- ☒ marketinq tədqiqatlarının

489 İstehsal - texniki baza vəziyyətinin, maliyyə vəziyyətinin öyrənilməsi aşağıdakıların məqsədidir :

- ☐ statistik təhlilin
- ☐ marjinal təhlilin
- ☐ marketinq təhlilinin
- ☒ müəssisədə vəziyyətin təhlilinin
- ☐ operativ təhlilin

490 Sahədə, bazarlarda iqtisadi vəziyyət; yeni texnologiya; elmi - texniki rəqabət zamanı dəyişikliklər aşağıdakıların vəzifəsidir:

- ☐ operativ təhlilin
- ☐ marketinq təhlilinin
- ☐ ekoloji təhlilin
- ☒ xarici mühitin təhlilinin
- ☐ marjinal təhlilin

491 Məhsulun satış həcmının dəyişilməsinə təsir edən daxili amillərə aşağıdakılar aid deyil :

- ☐ tədarük edilən materiallara olan qiymətlərin dəyişilməsi
- ☐ ilin sonuna anbarlarda hazır məhsul qalıqlarının artırılması
- ☐ əmək səmərəliliyi və məhsulun əmək həcmi
- ☒ müəssisənin əsas vəsaitlərinin fond verimi
- ☐ məhsulunu material verimi və material həcmi

492 Məhsulun satışından əldə olunan gəlirə təsir edən xarici amillərə aşağıdakılar aid deyil :

- ☐ elektrik enerjisinə olan qiymətlərin və su tariflərinin dəyişilməsi
- ☐ buraxılmış məhsulun (işin, xidmətin) həcmnin dəyişilməsi
- ☐ məhsula (işə, xidmətə) olan ödəmə qabiliyyətli tələbatın dəyişilməsi
- ☒ hazır məhsula (işə, xidmətə) olan qiymətlərin dəyişilməsi
- ☐ müəssisəyə tədarük edilən materiallara olan qiymətlərin dəyişilməsi

493 Mühasibat (maliyyə) hesabatlarının trend təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
- ☐ maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir

494 Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
- ☐ maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ☐ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir

495 Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir:

- ☐ göstəricilər üzrə nisbi kənarlaşmaları
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;
- ☐ göstəricilərin dəyişməsinin dinamikası;
- ☒ göstəricilərin strukturu və xüsusi çəkilişi;
- ☐ yaxşı nəticələri;

496 Müqayisəli trend təhlili öyrənir:

- ☐ göstəricilərin qarşılıqlı əlaqələrini
- ☐ göstəriciyə təsir edən amilləri;
- ☐ analitik göstəricilər sistemini;
- ☒ göstəricilərin nisbi artım templəri;

- ☐ göstəricilərin xüsusi çəkisini;

497 Təmayülünə görə strateji təhlil aşağıdakı üç qrupa bölünür :

- ☐ idarə təhlili, marjinal təhlil və funksional - dəyər təhlili
- ☐ idarə, maliyyə, vəziyyət və statistik təhlillər
- ☐ operativ, cari, perspektiv və ekspress - təhlil
- ☒ marketinq tədqiqatları, müəssisədə vəziyyətin təhlili, xarici mühitin təhlili
- ☐ xarici mühitin təhlili, daxili mühitin təhlili, cari təhlil

498 Əmək səmərəliliyi, əsas fondların fond verimi, dövriyyə vəsaitlərinin dövriyyə göstəricilərinin dinamikasına görə aşağıdakıları xarakterizə etmək olar :

- ☐ kapital qoyuluşunun effektivliyi
- ☐ istehsalatda istifadə olunan texnologiyanın proqressivliyi
- ☐ istehsalatın təşkilat səviyyəsinin effektivliyi
- ☒ istehsalatın idarə olunma səviyyəsinin effektivliyi
- ☐ təsərrüfat fəaliyyəti nəticələrinin effektivliyi

499 Marjinal təhlil hansı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir?

- ☐ müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- ☐ mənfəət, zərər və məhsulun rentabelliği;
- ☐ sabit, dəyişən və dolayısı məsrəflər;
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət
- ☐ istehsal, məhsulun yüklənməsi və satışı;

500 Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir:

- ☐ müəssisənin fəaliyyətinin maliyyə nəticələri;
- ☐ mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
- ☐ müqavilə öhdəliklərinin yerinə yetirilməsi;
- ☒ qabaqcadan və retrospektiv qiymətləndirmə
- ☐ istehsal proqramının yerinə yetirilməsi;

501 İnvestisiya layihəsinin səmərəliliyini qiymətləndirmək üçün əsas informasiya mənbəyi hansıdır?

- ☐ maliyyə uçot məlumatları;

- ☐ statistik uçot məlumatları;
- ☐ analitik uçot məlumatları;
- ☒ biznes- planın uçot məlumatları;
- ☐ operativ uçot məlumatları;

502 Marketing qərarlarının müdafiə sistemi

- ☐ bu - sənaye və ticarət müəssisələrinin xərcləri, itgilər, mədaxil, xalis gəlir, gəlirlilik haqqında informasiyadır
- ☐ bu - əmtəə istehsalı və tədavülünün həcmi, strukturu və sürətini xarakterizə edən firma daxili informasiya axınları haqqında informasiyadır
- ☒ iqtisadi - riyazi metod və modellərə, iqtisadi təhlilin digər üsul və qaydalarına əsaslanır
- ☐ bazarın vəziyyətinə müntəzəm surətdə müşahidə etməyə imkan yaradır (alıcıları nə maraqlandırır, onlar nə alırlar, rəqiblər nə satırlar)
- ☐ marketingin konkret problemlərinin öyrənilməsi ilə bilavasitə bağlıdır